




Xəbər
Azərbaycanda
narkotikə
görə həbs
cəzası
yüngülləşdirilə
bilər
yazısı səh.12-də

Qurucusu: Rauf Arifoğlu Gündəlik qəzet 2-3 dekabr 2017-ci il Şənbə № 252 (6866) Qiyməti 60 qəpik

Gündəm

Prezident tapşırıq verdi, büdcə zərfinə dəyişikliklər edildi



2018-ci ilin büdcə vəsaitləri artırıldı; səhiyyəyə, QHT-lərə, siyasi partiyalara və parlamente əlavə vəsait ayrılacaq

yazısı səh.6-da

“Azərbaycanı da Türkiyə kimi Avropa İttifaqına buraxmazlar” - partiya sədri

yazısı səh.4-də

Əfqanıstanın Azərbaycan üçün 2 mühüm önəmi

yazısı səh.5-də

Yeni gömrük rüsumları - sahibkarın, yoxsa büdcənin xeyrinədir...

yazısı səh.10-da

Müharibə riski yeni ilə adlayır

yazısı səh.11-də

Avropa Milad bayramında terror hədəfində - İŞİD-dən şok hədələr

yazısı səh.12-də

Azərbaycanda bitməyən internet problemi

yazısı səh.13-də

Qışda dəm qazı “terrorundan” necə xilas olmalı...

yazısı səh.15-də

Azərbaycana dini radikalizm təhlükəsi İrandan, yoxsa Səudiyyədən gəlir?

yazısı səh.13-də

Bakıda mənzildən 40 yaşlı kişinin meyiti tapıldı

yazısı səh.2-də

Gündə 3 stəkan qəhvə için, yaddaş probleminiz olmasın

yazısı səh.16-da

Azərbaycan mühüm siyasi olayların episentridə

TÜRK ORDU GENERALI QARABAĞDA - BAKIDAN MÜHÜM İSMARİŞ

Ölkə düşmən yuxusu qaçıran mötəbər tədbirlərə ev sahibliyi edir; Azərbaycan “ayağını” yerə getdikcə daha möhkəm dirəyir - düşməne yeni mesaj...



yazısı səh.4-də

Vurulan məmurlar seçki ilində özlərini necə aparacaq - iki rəy

Sərdar Cəlaloğlu: “Müxalifət düşərgəsinin keçmiş məmurlardan açıq və gizli dəstək gözləməsi hədərdir”; Əli Əliyev: “Kapitalını itirəcəyindən ehtiyat edənlər də seçkidə hakimiyyətin alternativini olanlara dəstək verə bilərlər”

yazısı səh.5-də



“Polis rəisi Eldar İlyasov: “Nardarandakı polis postları sakinlərin təhlükəsizliyi üçündür”

yazısı səh.3-də



Ramiz Əmirli: “Hədəfimiz dədələrimizə məxsus alpaqutu Macarıstanda inkişaf etdirməkdir”

yazısı səh.7-də



Azər Həsərat: “Xaricə sığınıb, burda qalanlara ağıl verən adamları suçlayıram, onlar bu haqqı itiriblər”

yazısı səh. 8 və 9-da



“Bakı bəyannaməsi bizi siyasi bəyanatlardan paraktik işlərə sövq edir”

“Asiyanın ürəyi-İstanbul prosesi”nin Nazirlər toplantısında ölkələrin suverenliyi və ərazi bütövlüyünə dair öhdəliklər bir daha təsdiqlənib

Bakıda “Asiyanın ürəyi-İstanbul prosesi”nin 7-ci nazirlər toplantısı keçirilib. Toplantının açılış mərasimində Azərbaycan prezidenti İlham Əliyev, Əfqanıstan prezidenti Əşrəf Qəni, Azərbaycan, Əfqanıstan, Türkiyə, Pakistan, Hindistan, İran xarici işlər nazirləri, bir sıra ölkələrin rəsmi şəxslər, beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər.

“Asiyanın ürəyi-İstanbul prosesi”nin 7-ci nazirlər toplantısının yekununda Bakı Bəyannaməsi qəbul olunub.

“Biz BMT nizamnaməsi və orada əks olunan ölkələrin suverenliyi, müstəqilliyi, ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı, dövlətlərin daxili işlərinə qarışmamaq kimi prinsiplərə dair öhdəliyimizi bir daha təsdiq etdik”.

APA-nın məlumatına görə, bu barədə “Asiyanın ürəyi-İstanbul prosesi”nin Nazirlər toplantısının Bakı Bəyannaməsində bildirilir.

Toplantı iştirakçıları dövlətlərin suverenliyi, ərazi bütövlüyü və müstəqilliyinə qarşı güc tətbiq etməmək və güc tətbiq edərək hədələməmək öhdəliyini də bir daha qeyd ediblər.

Bəyannamədə terrorizmə, narkotik və mütəşəkkil cinayətkarlığa qarşı mübarizə, qaçaqınlar, beynəlxalq ictimaiyyətin Əfqanıstanda rolunu, regional təşkilatlar, sülh və barışıq səyləri, regional əməkdaşlıq kimi məsələlər əksini tapıb.

“Biz Əfqanıstanla dostluq və qardaşlıq münasibətlərimizdən məmnunuq. Münasibətlərin tarixi əsası var və birgə səylərə əsaslanır. Bu gün ikitərəfli əsasda imzalanmış sənədlər əlaqələri daha da gücləndirəcək”.

APA-nın xəbərinə görə, bu sözləri Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov deyib.

O bildirib ki, İstanbul prosesi region ölkələri arasında əməkdaşlıq üçün yeni imkanlar yaradır: “Biz həmsədrlik missiyamızı uğurla başa çatdırmışıq. Bakı bəyannaməsi əhəmiyyətli sənəddir. Bu sənəd bizi siyasi bəyanatlardan paraktik işlərə sövq edir. Biz həmsədr olaraq Əfqanıstana dəstək çərçivəsində bu ölkənin dostu olaraq qalırıq”.

Növbəti toplantının gələn il Türkiyədə keçirilməsi nəzərdə tutulur.

ABŞ jurnalistlərinə Rusiya Dövlət Dumasına giriş qadağan ediləcək

Rusiya Dövlət Duması bütün ABŞ KİV nümayəndələrinin Aşağı Palataya girişinə qadağa qoyan qərar qəbul edəcək. “Report” xəbər verir ki, bu barədə Reqlament və Nəzarət Komitəsinin rəhbəri Olqa Savastyanova bildirib.

Bu addım “Russia Today” (RT) telekanalı jurnalistlərinin ABŞ Konqresinə giriş üçün akkreditasiya verilməsindən məhrum edilməsinə cavab olacaq.

Deputatlar regionların qanunvericilik qurumlarına da bənzər qərarların qəbulu üçün təklif verəcəklər.

Qeyd edək ki, RT xarici agent kimi qeydiyyatdan keçirildikdən sonra telekanalın jurnalistləri ABŞ Konqresinə giriş akkreditasiyasından məhrum edilib.

Rusiya rəsmi Vaşinqtonun hərəkətlərinə cavab olaraq, əcnəbi KİV-lərin ölkə xaricindən maliyyələşdirildiyi təqdirdə xarici agent kimi tanınma biləcəyinə dair qanun qəbul edib.

Qəzet, jurnal və kitab əldə etməyin ən rahat yolu!
Siz sifariş edirsiniz, biz istədiyiniz ünvana çatdırırıq!

Xaricdə və Azərbaycanda nəşr olunan bütün qəzet və jurnallara abunə olmaq, həmçinin Rusiyada və Azərbaycanda nəşr olunan kitabları daha sərfəli qiymətə və daha qısa vaxt ərzində əldə etmək üçün sadəcə zəng etməyiniz və ya email yazmağınız kifayətdir.

Telefon: (012) 434 93 01, 434 01 33

“Azərbaycan-Aİ əməkdaşlığında böyük irəliləyişlərə nail olunub” - Prezident İlham Əliyev

Prezident İlham Əliyev Estoniya xarici işlər naziri Sven Mikseri qəbul edib. APA-nın məlumatına görə, Estoniya xarici işlər naziri Sven Mikser Bakıda keçirilən “Asiyanın Qəlb - İstanbul Prosesi” çərçivəsində “Gücləndirilmiş Asiyanın Qəlb regionuna doğru təhlükəsizlik və iqtisadi bağlantılar” mövzusunda 7-ci nazirlər konfransının yüksək səviyyədə təşkilinə görə dövlətimizin başçısına minnətdarlığını bildirib.

S.Mikser ölkəsinin Avropa İttifaqına sədrliyi dövründə Azərbaycana səfər etməsindən məmnunluğunu ifadə edib. Estoniyalı nazir bu yaxınlarda Brüsseldə keçirilən Şərqi Tərəfdaşlığı Sammitinin önəmini vurğulayaraq bu Sammitdə iştirakına görə Prezident İlham Əliyevə təşəkkür edib. Sven Mikser Avropa İttifaqı-Azərbaycan əlaqələrinin uğurla inkişaf etdiyini deyərək bu əlaqələrin gələcəkdə də inkişaf edəcəyinə əminliyini bildirib.

Dövlət başçısı İlham Əliyev Şərqi Tərəfdaşlığı Sammitinin uğurla keçirildiyini vurğulayaraq orada aparılan müzakirələrin, qəbul olunmuş Birgə Bəyannamənin əhəmiyyətini qeyd edib.



“Azərbaycan regionda təhlükəsizliyin təminatı üçün daha böyük rol oynamağa qadirdir” - Sekuta

“ABŞ regionda və daha geniş coğrafiyada sabitliyi və rifahı daha da gücləndirmək üçün “Asiyanın qəlb” prosesi çərçivəsində birgə işləməyə həmişə sadıqdır”.

APA-nın xəbərinə görə, bunu ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta deyib.

Azərbaycanın “Asiyanın qəlb” prosesindəki önəmli rolunu alqışlayan səfir bildirib ki, ABŞ Azərbaycanın Əfqanıstanda sülhün bərpası üçün fəaliyyətini dəstəkləyir: “ABŞ və Azərbaycanın əməkdaşlığı etdiyi sahələrdən biri də təhlükəsizlik və əmin-amanlığın təminatıdır. Əfqanıstanla bağlı da ABŞ və Azərbaycan bir sıra işlər görüb. Azərbaycan göstərir ki, həm Əfqanıstanda, həm də regionda təhlükəsizliyin təminatı üçün daha böyük rol oynamağa qadirdir”.

Səfir qeyd edib ki, ABŞ bütün ölkələri terrorla mübarizədə Əfqanıstana dəstəyə çağırır və bu prosesin irəliləməsini, möhkəmləndirilməsini arzulayır.



Azərbaycan-Avropa İttifaqı əlaqələrinə toxunan dövlət başçısı bu təşkilatın üzv dövlətləri ilə yaxın tərəfdaşlıq əlaqələrinin qurulduğunu və artıq 9 üzv dövlətlə strateji tərəfdaşlıq bəyannamələrinin imzalandığını vurğulayıb. Prezident İlham Əliyev hazırda Azərbaycan ilə Avropa İttifaqı arasında yeni saziş üzrə fəal danışıqların aparıldığını qeyd edib və yaxın zamanlarda bu prosesin başa çatacağına ümidvar olduğunu deyib.

Dövlət başçısı Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığında energetika, nəqliyyat və digər sahələrdə böyük irəliləyişlərə nail olduğunu vurğulayıb.

Bakıda keçirilən 7-ci nazirlər konfransının əhəmiyyətinə toxunan prezident İlham Əliyev Azərbaycanın Əfqanıstanda sülhməramlı missiyaya fəal şəkildə dəstək göstərdiyini vurğulayıb.

Prezident İlham Əliyev Azərbaycan ilə Estoniya arasında ikitərəfli münasibətlərin də uğurla inkişaf etdiyini deyib. Estoniya şirkətlərinin Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları sahəsində iştirakının önəmini vurğulayan dövlət başçısı ölkələrimizin ticarət, turizm, nəqliyyat və digər sahələrdə əməkdaşlığının genişlənməsi üçün yaxşı imkanların olduğunu qeyd edib.



Azərbaycan ordusunun tank bölmələrinin döyüş atışlı məşqləri keçirilir

Müdafiə nazirinin təsdiq etdiyi 2017-ci il döyüş hazırlığı planına əsasən Silahlı Qüvvələrin bütün tank bölmələrində döyüş atışlı məşqlər keçirilir. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Taktiki məşqlərin və təlimlərin əsas məqsədi tank bölmələrinin çətin keçilən ərazilərdə idarə edilməsi, real döyüş şəraitində uğurlu tətbiqi üzrə vərdişlərin təkmilləşdirilməsidir.

Tank heyətləri maneələri bacarıqla dəf edərək dəqiq atəşlə bütün hədəfləri məhv ediblər.

Bakıda mənzildən 40 yaşlı kişinin meyiti tapıldı

Bakıda mənzildən meyit tapılıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumat görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xətai rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıb və orada aşkarlanan 1977-ci il təvəllüdü Quliyev Rasim Nəriman oğlunun cəsədini aidiyyəti üzrə təhvil veriblər.

“Azərbaycan İslam aləmində həmrəyliyin gücləndirilməsinə böyük önəm verir” - Əli Həsənov



Dekabrın 1-də Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Beynəlxalq Avropa Mətbuat Fondu və İslam Əməkdaşlıq Təşkilatının üzv Dövlətlərin Jurnalistləri Assosiasiyasının dəvəti ilə ölkəmizə səfərə gəlmiş Misirin aparıcı media nümayəndələri ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə Əli Həsənov qonaqlara Azərbaycanın tarixi, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan dövlətçilik siyasətinin Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilməsi nəticəsində ölkəmizin sürətli inkişafı barədə ətraflı məlumat verib. Azərbaycanın İslam aləmində həmrəyliyin gücləndirilməsinə böyük önəm verdiyini bildiren Əli Həsənov tarix boyu ölkəmizdə mövcud olmuş multikultural və tolerant mühitdən danışdı. Azərbaycanın özünün tolerantlıq modelini, mədəniyyətlər və sivilizasiyalar arası dialoqu bütün dünyada fəal tətbiq və təşviq etdiyini diqqətə çatdıran Prezidentin köməkçisi ölkəmizin ən ağırlıq problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münasibətindən söz açıb.

Əli Həsənov müsəlman ölkələrinin mətbuat nümayəndələri arasında əməkdaşlığın vacibliyini vurğulayaraq, xalqlarımızın və ölkələrimizin uğurlarının təbliği, problemlərinin dünya ictimaiyyətinin diqqətinə çatdırılması baxımından bu işbirliyinin önəmini qeyd edib, misirli jurnalistlərin suallarını cavablandıraraq.

Nümayəndə heyətinin üzvləri Azərbaycana səfərdən məmnunluqlarını ifadə edib, görüş üçün yaradılan şəraitə görə minnətdarlıqlarını bildirdilər.

Sonda qonaqlara son iki ildir ermənilərin Azərbaycan xalqına qarşı həyata keçirdiyi soyqırımı siyasəti və qətləmlərlə bağlı faktların yer aldığı nəşrlər təqdim olunub.

Sabunçu Rayon Polis İdarəsinin rəisi Eldar İlyasov APA-ya müsahibə verib. Musavat.com həmin müsahibəni təqdim edir.

- Hüquq-mühafizə orqanları tərəfindən Nardaranda xüsusi əməliyyat keçirilməsindən artıq iki il ötür. Belə bir əməliyyatın keçirilməsini zəruri edən səbəblər hansılardır?

- Nə qədər acı olsa da, etiraf etməliyik ki, Nardaran sakinləri uzun illər din pərdəsi ilə maskalanmış bir qrup cinayətkarın təzyiqi altında qorxu və vahimədə yaşayıb və onların diqqəti ilə qəsəbədə dövlət qanunlarının icrası iflic vəziyyətdə olub. Orada yaşayan vətəndaşlarımız yaranmış belə şəraitdən olmanın əziyyəti və məhrumiyyət çəksələr də qorxudan səslərini belə çıxara bilmir, dövlət qurumlarına şikayət etməkdən çəkinirdilər.

Təbii ki, bütün bunlar dövlət və ictimai təhlükəsizliyə cavabdeh olan hüquq-mühafizə orqanlarını daim narahat edirdi. Burada profilaktiki söhbətlər aparılırdı, ölkənin qanunları izah edilirdi, bir sözlə, nizam-intizam yaratmağa çalışırırdıq. Təəssüflər olsun ki, artıq özlərini qəsəbənin söz sahibi kimi hiss edən həmin qrup dövlət qanunları ilə hərəkət etmirdi.

Konkret bir faktı deyim: 2015-ci il noyabr ayının əvvəlində qəsəbə sakini olan bir nəfər hakimiyyət nümayəndəsinə zor tətbiq edərək müqavimət göstərdiyi üçün Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanıldı. Onun atası və ətrafında olan bir qrup Polis İdarəsinin qarşısına toplaşaraq saxlanılan şəxsin azad edilməsini tələb edirdilər. Biz onlara saxlanılan şəxsin hər bir vətəndaş kimi qanun qarşısında cavab verməli olduğunu və bura toplaşaraq yersiz tələblər irəli sürməyin özünün də qanun pozuntusu olduğunu izah etdik. Buna baxmayaraq onlar bizi eşitmək belə istəmirdilər. Əksinə, İdarənin qarşısına toplaşan aqressiv qrup polisə hücum çəkərək bir neçə əməkdaşə xəsarət yetirdi. Lakin qısa müddətdə onların bu qanunsuz əməllərinin qarşısı qətiyyətlə alındı.

Görünən o idi ki, onların qanunlara tabe olmaq niyyəti yoxdur və hətta özlərinə dəstək üçün respublikanın müxtəlif rayonlarından dini ekstremizmə və cinayətə meyilli olan şəxsləri də qəsəbəyə toplayırdılar. Məqsədləri polis idarəsinə basqın edərək silah-sursat əldə etmək və ölkədə ictimai-siyasi sabitliyi pozmaq, təxribatlar, kütləvi iğtişaşlar və terror törətmək idi.

Bizə məlumat daxil oldu

"Nardarandakı polis postları sakinlərin təhlükəsizliyi üçündür"

Polis rəisi Eldar İlyasov: "Biz o əməliyyatı keçirməsəydik, vəziyyət çox ağır olacaqdı"



ki, əvvəllər Nardaran və nardaranlılarla heç bir əlaqəsi olmayan, din pərdəsinə bükülərək respublikamızın müxtəlif bölgələrində qanunsuz hərəkətlər etmiş Taleh Bağirov dövlətin konstitusiyasının zəruri tələblərini yerinə yetirən, şəriət qanunları ilə idarə edilən dini dövlətin qurulması məqsədilə "Müsləman birliyi" adlı qondarma bir hərəkət yarıdaraq Nardaranda peyda olub. Məhz onun rəhbərliyi ilə Bakıda və respublikanın digər bölgələrində olan dini radikalizmə və cinayətə meyilli şəxsləri yağlı vədlər verib Nardarana toplayaraq onları odlu silah, partlayıcı maddələrlə təchiz edərək silahlı cinayətkar dəstə təşkil edilib.

Bu məsələyə qeyri-ciddi yanaşmaq olmazdı. Vaxtında buna müdaxilə edilməsəydi, sizi əmin edirəm, bunun nəticələri çox ağır ola bilərdi. Bütün bunları nəzərə alan Daxili İşlər Nazirliyinin rəhbərliyi həmin şəxslərin zərərsizləşdirilməsi məqsədilə Nardaranda xüsusi əməliyyat keçirilməsinə dair qərar verdi. Noyabrın 26-da baş tutan əməliyyat zamanı cinayətkar qrup polis əməkdaşlarına müxtəlif növdən olan odlu silahlarla müqavimət göstərdi. Onların davamlı atəşinə cavab olaraq xüsusi əməliyyat qrupu xidməti silahdan istifadə etmək məcburiyyətində qaldı. Nəticədə cinayətkar dəstənin 4 üzvü məhv edildi, digərləri isə yaxalanaraq məsuliyyətə cəlb edildilər.

Qəsəbədə qanunların

bərpası, ictimai asayişin və ictimai təhlükəsizliyin təmin edilməsi məqsədi ilə keçirilən həmin əməliyyat zamanı polis və digər hüquq-mühafizə orqanlarının əməkdaşları öz xidməti vəzifələrini sonadək mərdliklə yerinə yetirdi və təəssüf ki, bu zaman 2 əməkdaşımız cinayətkarlarla mübarizədə qəhrəmancasına həlak oldu. Məhz onların həyatı barəsinə olsa da, əməliyyat nəticəsində ölkədə ictimai-siyasi sabitliyi pozmaq və qarşıdurma yaratmaq istəyən radikal ekstremistlərin planları iflasa uğradı.

Bu gün özlərini müxalifət adlandırın bəzi qüvvələr utanmadan iddia edir ki, guya Nardaran hadisələrini elə hüquq-mühafizə orqanları təşkil edib. Xalqdan dəstək ala bilməyən bu adamlar dövlətçiliyə qarşı çıxan bir qrup ünsürü müdafiə etməklə özlərinə tərəfdar toplamağa çalışırlar. Onlara xatırlatmaq istəyirəm ki, müdafiəsinə qalxdıqları həmin cinayətkarlar, müstəqil Azərbaycan dövlətinə, dövlət atributlarına, qanunlarına hörmətsizlik edən, bütöv bir qəsəbəni özlərinin girovuna çevirmiş adamlar olub.

- Məlum olduğu kimi, son hadisələrə qədər Nardaran qəsəbəsi Bakının digər kənd və qəsəbələrindən tam fərqlənirdi. Bu qəsəbə sanki dini qayda-qanunlarla idarə olunurdu, bəzi vəlidləymlər qız uşaqlarını məktəbə buraxmırdılar, qəsəbəni cinayətkar keçmişləri olan bir qrup idarə edirdi. Əməliyyatlardan

sonra Nardaranda nələr dəyişib?

- Bu gün Nardaranda vəziyyət tamamilə dəyişib. Respublikamızın bütün bölgələrində olduğu kimi, burada da əhali təhlükəsizlik şəraitində yaşayır və gündəlik qayğıları və işləri ilə məşğul olurlar. Dövlət orqanlarının yerli nümayəndələri kənd sakinlərinin yaxından köməyi ilə uzun illər bu kənddə problemə çevrilmiş təhsil, səhiyyə və digər sosial problemlərin birdəfəlik aradan qaldırılmasına nail olublar.

Rayon Təhsil Şöbəsi və Polis Bölməsi əməkdaşlarının birgə keçirdikləri profilaktik tədbirlər nəticəsində vaxtilə təhsildən yayınmağa məcbur olan bəzi məktəb yaşlı uşaqlar yenidən məktəbə qayıtıblar. Bu gün kənddəki orta məktəbdə şagirdlərin dərəcə davamiyyəti tam təmin olunub.

Onu da qeyd etməliyəm ki, əvvəllər nardaranlı gənclər arasında müxtəlif bəhanələrlə hərbi xidmətdən yayınma halları baş verirdi. Polisin və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşlarının həyata keçirdikləri müvafiq işlər, tədbirlər sayəsində bu gün fəxrle demək olar ki, hərbi xidmətə çağırış yaşlı bütün nardaranlı gənclər Azərbaycan Silahlı Qüvvələrinin tərkibində Vətən xidmət edirlər.

Qeyd edilən əməliyyat tədbirindən dərhal sonra Nardaranda yeni polis bölməsi fəaliyyətə başladı. Artıq

bu Polis Bölməsinin əməkdaşları da öz xidməti vəzifələrini uğurla yerinə yetirirlər. Elə bunun nəticəsidir ki, bu gün Nardaranda demək olar ki, ağır cinayət hadisələri törədilmir. Qeyd edilən ümumi cinayətlərin 96 faizinin açılması təmin edilib. Sakinlərin bütün dövlət qurumlarına, o cümlədən polisə olan etibarının və güvəninin göstəricisidir ki, son hadisələrdən bu günədək (2016-2017-ci illər) müxtəlif məsələlərlə bağlı rayonun polis orqanlarına müraciət edən 5291 nəfər qəsəbə sakini Rayon Polis İdarəsinin və qəsəbədəki Polis Bölməsinin rəhbərliyi tərəfindən qəbul ediləblər. Əvvəllər polisə şikayət etməkdən çəkinən qəsəbə sakinləri tərəfindən bölməyə minə yaxın şikayət və ərizə daxil olub ki, onların da hər birinə operativ baxılaraq qanunamüvafiq qərarlar çıxarılıb.

- Daxili İşlər Nazirliyi qeyd olunan əməliyyat tədbirindən dərhal sonra sakinlərə qanunsuz saxlanılan silah-sursatın polisə könüllü təhvil vermələri barədə müraciət etdi. Bu çağırış nəticə verdi mi?

- Əlbəttə, o müraciətin çox böyük əhəmiyyəti oldu. Cənab nazir bizə göstəriş verdi ki, sakinlərlə danışın, kimdə qanunsuz silah varsa, könüllü təhvil versin. Bu məqsədlə rayonun icra başçısının və hüquq-mühafizə orqanları rəhbərlərinin iştirakı ilə qəsəbə sakinləri ilə mütəmadi görüşlər keçirildi və onlara əllər-

də olan qanunsuz silah-sursatın polisə könüllü təhvil verilməsinin əhəmiyyəti və vacibliyi izah edildi. Məhz belə profilaktik söhbətlərdən sonra bu çağırışa dəstək verən kənd sakinlərinin yaxından köməyi ilə bu günədək 12 ədəd avtomat, 15 ədəd tapança, 88 ədəd ov tüfəngi, 34 ədəd əl qumbarası, 16 ədəd "Molotov kokteyli", 1500-ə yaxın müxtəlif çaplı patronlar və digər hərbi ləvazimatlar könüllü olaraq polisə təhvil verilib.

- Nardaran hadisələrindən iki il ötməsinə baxmayaraq, qəsəbənin giriş-çixışındakı polis postları hələ də qalır. Bu, Nardaranda təhlükənin hələ də sovuşmadığından xəbər verir?

- Yuxarıda qeyd etdiyim faktlar və eləcə də tədbirlərimizin təhlili onu deməyə əsas verir ki, bu gün qəsəbədə təhlükəsizlik və profilaktiki tədbirlərin davam etdirilməsi zəruridir. Heç postlar heç kimin gediş-gəlişinə mane olmur, əksinə, polis postları Nardaran sakinlərinin təhlükəsizliyini daha etibarlı təmin etmək üçün fəaliyyət göstərir.

- Ötən müddət ərzində Nardaranda hansı infrastruktur və yenidənqurma işləri aparılıb?

- Çox sevindirici haldır ki, bu gün Nardaran əvvəlki Nardaran deyil. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin ali diqqət və qayğısı sayəsində burada bir sıra infrastruktur və yenidənqurma işləri aparılıb və proses davam etməkdədir. Son iki ildə ümumi abadlıq-quruculuq işləri ilə bərabər xeyli sayda sosial obyektlər tikilib. Bura 42-ci Polis Bölməsi, Dövlət Təhlükəsizliyi Xidmətinin və Fövqəladə Hallar Nazirliyinin yerli bölmələri, Mədəniyyət Evi, İşçi İdarəsi, Rayon İcra Hakimiyyətinin ərazi nümayəndəliyi, ATS və poçt binası daxildir. Hazırda Nardaranda "ASAN Xidmət" üçün yeni binanın inşa olunur və yaxın zamanlarda qəsəbə sakinləri bu xidmətdən də tam yararlanla biləcəklər.



“Azərbaycanı da Türkiyə kimi Avropa İttifaqına buraxmazlar”

Partiya sədrindən beynəlxalq təşkilatların türk-müsəlman ayrı-seçkiliyinə dair açıqlamalar

Dünya birliyinin Azərbaycana qarşı hər sahədə qərəzli, ədalətsiz mövqedən çıxış etdiyi artıq tamamilə isbatlanıb. Elə bir ay olmur ki, hansısa məsələdə ölkəmizə münasibətdə ayrıseçkilik edildiyi faktı ilə qarşılaşmayaq. Bu vəziyyət Dağlıq Qarabağ münaqişəsinə münasibətdən tutmuş, elm, mədəniyyət, hətta artıq idmana qədər bütün sahələrdə hökm sürür.

Bu yanaşmanın səbəbləri ilə bağlı zaman-zaman müxtəlif mövqelər sərgilənib. Gah burada xristian təəssübkeşliyinin olduğu, gah da müsəlman-türk faktorunun əsas rol oynadığı öne çəkilir. Bizi kiçik bir ölkə və xalq olaraq gördükləri üçün də qərəzli münasibət sərgilənməsi barədə də fikirlər az deyil. Azərbaycana münasibətdə qərəz və ayrıseçkiliyin kökündə Azərbaycanın türk-müsəlman ölkəsi olmasının əsas səbəblərdən biri olduğu iddiaları isə getdikcə təsdiqini tapmaqdadır.

Bu barədə danışan **AĞ Partiyasının sədri Tural Abbaslı** bildirdi ki, dünya birliyinin Azərbaycana qarşı mövqeyi hər zaman birmənalı olmayıb. Bunu görməmək mümkün deyil. Azərbaycan ancaq onların öz maraqları tələb etdikdə dünya və Avropa üçün dəyər kəsb edib. Bunun ən gözəl nümunəsi də təbii ki, Dağlıq Qarabağ münaqişəsində dünya birliyinin tutduğu mövqedir: “Bu gün beynəlxalq aləm bu münaqişədə işğalçı ilə işğala məruz qalanı tərəzinin eyni gözünə qoyur və onlarla bərabər hüquqlu dövlətlər kimi davranır. Bu yanaşmada təbii ki, türk-islam anlayışı və bu xəttə qarşı mövqe də önəmli dərəcədə rol oynayır. Çox uzağa getmədən qardaş Türkiyə nümunəsinə baxa bilərik. Türkiyə artır neçə on illərdir ki, Avropa İttifaqına tamhüquqlu üzv olmağa çalışır. İllərdir ki, müxtəlif bəhanələr gətirilərək Türkiyəni bu birliyə qəbul etmirlər. Ancaq iqtisadi, siyasi, sosial və mədəni inkişaf baxımından Türkiyədən dəfələrlə geridə qalmış şərq Avropa dövlətlərini bir qərarla üzv qəbul etdilər. Baxsaq görərik ki, bütün günü milli, dini tolerantlıqdan danışan Avropa İttifaqının tərkibində 1 dənə də olsun müsəlman dövləti yoxdur. Bu fakt artıq hər şeyi deyir”.

T.Abbaslı vurğuladı ki, Azərbaycana da türk-islam faktoruna görə ögey münasibətin olduğu da danılmazdır. Azərbaycanın beynəlxalq vəziyyətini Rusiya və İran kimi dövlətlərlə qonşu olması da çətinləşdirir: “İranın və Rusiyanın Azərbaycana, onun müstəqilliyinə və dövlətçiliyinə baxışı heç birimizə sirr deyil. Hələ bu məsələyə də dünya güclərinin öz aralarında Azərbaycanla bağlı heç də hər zaman dövlətimizin maraqları ilə üst-üstə düşməyən razılaşmalarını əlavə etsək anlaşılır ki, vəziyyət o qədər də ürəkəçən deyil. Azərbaycanın beynəlxalq aləmdə təklənmemək üçün ilk olaraq atmalı olduğu addımlar qardaş Türkiyə, hər zaman yanımızda olan və nüvə silahına sahib olan Pakistan və ümumiyyətlə türk-islam dünyası ilə səmimi və hərtərəfli əməkdaşlıq qurması olmalıdır. Bu siyasəti doğru-düzgün qura bilsək Qarabağ problemi başda olmaqla digər problemlərimizdə öz həllini tez və effektiv şəkildə öz həllini tapacaq. Bizə türk-müsəlman ölkəsi olduğumuz üçün ayrıseçkilik edirlərsə, biz nədən türk-müsəlman dünyası ilə daha da yaxınlaşmayaq və güclərimizi birləşdirməyək?! Bizə qarşı olanlara biz həm də bununla cavab verməliyik. Mən düşünürəm ki, gələcəkdə hətta Azərbaycan Avropa İttifaqına üzv olmağa belə hazır olsa Türkiyəyə qarşı sərgilənən münasibət bizə də qarşı ediləcək, türk-müsəlman dövlətini Avropa İttifaqına qəbul etməmək xətti özünü bir daha göstərəcək. Biz həmin xristian klublarının cavabını dövlətimizi gücləndirməklə verməliyik”.

□ Etibar SEYİDAĞA

Azərbaycan mühüm siyasi olayların episentridə

Türkiyə Hərbi Hava Qüvvələrinin komandanı, ordu generalı Hasan Küçükakayüzün başçılıq etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdədir. Nümayəndə heyətini artıq müdafiə naziri Zakir Həsənov qəbul edib. Görüş zamanı iki qardaş dövlət arasında hərbi-texniki və təhlükəsizlik sahələri üzrə əməkdaşlığı daha yüksək səviyyəyə qaldırmaq barədə razılıq əldə edilib.

Söhbət həm də Azərbaycan ordusunun döyüş hazırlığını daha da artırmaq üçün türkiyəli hərbi mütəxəssislərin potensialından geniş istifadə olunmasından, orta qardaşın sayının artırılmasından, xüsusən də qardaş ölkənin hərbi-hava qüvvələri sahəsində malik olduğu böyük təcrübəni bölüşməkdən gedir. Bu isə dağlıq ərazi olan Qarabağda uğurlu hərbi əməliyyatlar üçün mühüm önəm kəsb edir.

Təsədüfi deyil ki, dünən müdafiə nazirinin müavini, Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirov ordu generalı Hasan Küçükakayüzün rəhbərlik etdiyi nümayəndə heyəti ilə ayrıca görüşüb. Müdafiə Nazirliyindən Musavat.com-a verilən məlumata görə, görüşdə Azərbaycanın və Türkiyənin Hərbi Hava qüvvələri arasında əməkdaşlığın hazırkı vəziyyəti, genişləndirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb. Türkiyəli qonaqlar Azərbaycanın Hərbi Hava Qüvvələrinin aviabazalarını da ziyarət edib. Qonaqlara aviabazaların fəaliyyəti barədə ətraflı məlumat verilib.

Hərbi təhlükəsizlik məsələsinə görə bu bazaların harda yerləşdirildiyi deyilməməsi də, onlardan bəzilərinin cəbhə bölgəsində, Qarabağın coğrafi ərazisində yerləşməsi istisna deyil. Ən əsası odur ki, türk generalları üçün Azərbaycan artıq ikinci Vətən statusundadır. Buna onların Dağlıq Qarabağ mövzusunda vaxtaşırı verdikləri bəyannatlar şübhə yeri saxlamır.

Az önce isə Türkiyənin müdafiə naziri Nureddin Canikli Bakıda işğalçı Ermənistanı nəzərdə tutaraq bildirmişdi ki, “Azərbaycan xalqının istəyi bizim üçün əmrdir”. Sitat: “Azərbaycan və Türkiyə qardaş dövlətlərdir. Bizim bir-birimizə ehtiyacımız var. Azərbaycan xalqının istəyi bizim üçün əmrdir, lazımı addımı atırıq”.

Bakıdakı görüş və tədbirlərə gəlincə, diqqətçəkicidir ki, son günlər, ümumiyyətlə, Qarabağ məsələsinə birbaşa dəxli olan və Azərbaycanın episentrdə olduğu bir neçə mühüm hadisə baş verməkdədir. Elə Türkiyə ordu generalının Bakıda olduğu günlərdə Azərbaycan paytaxtında ilk dəfə üç qardaş məmləkət - Türkiyə, Pakistan və Azərbaycanın xarici işlər nazirlərinin sammiti keçirildi. Həmin sammiti çərçivəsində üçtərəfli əməkdaşlığı, o cümlə-



Türk ordu generalı Qarabağda - Bakıdan mühüm ismarış

Ölkə düşmən yuxusu qaçıran mötəbər tədbirlərə ev sahibliyi edir; Azərbaycan “ayağını” yerə getdikcə daha möhkəm dirəyir - düşməne yeni mesaj...

dən hərbi-texniki sahədə əməkdaşlığı inkişaf etdirməyin yeni “Yol xəritəsi” cızıldı, orta qardaşın qəbul edildiyi - hansı sənəddə ki, ölkəmizin ərazi bütövlüyü və suverenliyinin toxunulmazlığı qəbuledilən təsbit edilib.

Daha vacibi, üçlü sammit çərçivəsində Azərbaycan, Türkiyə və Pakistan arasında orta qardaşın müəssisələrinin yaradılması haqda ilk razılıq əldə edildi. Bu isə ərazisinin 20%-i erməni işğalı altında olan Azərbaycanın hərbi və döyüş hazırlığı üçün az əhəmiyyət kəsb eləmir. Türkiyə və Pakistan dövlətləri bu sammitlə bir daha Dağlıq Qarabağ məsələsində birmənalı şəkildə ölkəmizin yanında olduğunu nümayiş etdirdi.

Bu kimi gelişmələr, Bakıda reallaşan beynəlxalq tədbirlər, o sırada türk ordu generalının hərbi hava qüvvələrinin bazasına baş çəkməsi sözsüz ki, öncə işğalçı Ermənistanı aydın bir ismarışdır. Təbii ki, davamı da gələcək. Bu gün türk generalı Qarabağ münaqişəsi zonasına, hərbi bazalarımıza sərbəst şəkildə baş çəkirsə, günün birində Azərbaycanda, Naxçıvanda erməniyə göz dağı olacaq və çəkirdirici təsir edəcək Türkiyə hərbi bazalarının

yerləşdirilməsinin də şahidi olacağıq.

Bu, Azərbaycanın təbii haqqıdır. Çünki beynəlxalq hüquqa görə, Bakı məruz qaldığı təcavüzə qarşı istənilən üsulla mübarizə aparmaq, öz ərazi bütövlüyünü bərpa etmək haqqına sahibdir. NATO üzvü Türkiyənin Azərbaycanı hərbi baza qurmasının mümkünsüzlüyünə gəlincə, eger qardaş ölkə Alıyans üzvü olmayan Qətərdə belə bazalar saxlayırsa, demək, Azərbaycanda da mümkündür. Üstəlik, Qars qardaş ölkəyə belə imkanı tanıyır.

Naxçıvanın Türkiyə hesabına təhlükəsizliyinin daha yüksək səviyyəyə qaldırılması isə mümkün Qarabağ savaşında Azərbaycana imkan verəcək ki, bütün hərbi gücünü Qarabağdakı işğalçı qüvvələrə qarşı yönəltsin. Təbii ki, əlverişli siyasi şərtlər yetişən kimi Azərbaycan işğalçıya ən sət üzünü göstərəcək. Buna kimsənin şübhəsi olmasın.

Prezident İlham Əliyevin dünən Bakıda öz işinə başlamış daha bir mötəbər regional tədbirdə - “Asiyanın Qəlbi” - İstanbul Prosesi çərçivəsində, “Güclü Asiyanın Qəlbi regionu nami-

nə təhlükəsizlik və bağlılıq” mövzusunda keçirilən Nazirlər Konfransında çıxışı zamanı söylədiyi fikirlər də Azərbaycanın işğal rejimi ilə barışmayacağını növbəti anonsu hesab edilə bilər.

Sitat: “Azərbaycan ərazilərinin 1/5-i işğal olunub. Ermənistan işğal olunmuş ərazilərdə etnik təmizləmə həyata keçirib. ATƏT iki dəfə işğal olunmuş ərazilərə missiya göndərmişdir. Bizim yaşayış məntəqələri, məscidlər dağıdılıb. Status-kvo dəyişməlidir, həmsədrlər də bunu dəfələrlə vurğulayıblar. Dağlıq Qarabağ münaqişəsi BMT Təhlükəsizlik Şurasının qətnamələri, beynəlxalq hüquq normaları çərçivəsində həll olunmalıdır”.

Status-kvonu dəyişməyin bir yolu da əlbəttə ki, hərbi variantdır, müharibədir. Hər halda Azərbaycanın səbri sonsuz deyil və savaş haqqını da heç kim ondan almayıb. Ortada BMT Nizamnaməsi, BMT TŞ-nin qətnamələri var. Müharibə haqqından özümüzə imtina etməsək, heç kim onu əlimizdən ala bilməz. Bakıda reallaşan son mötəbər töərənlərdən İrəvana çatması bir mesaj da budur.

□ Analitik xidmət

Xəbər verdiyimiz kimi, Əfqanıstan prezidenti Əşrəf Qəni noyabrın 30-da Azərbaycana səfər edib. Əfqanıstan prezidenti Bakıda prezident İlham Əliyev və digər rəsmilərlə görüş keçirib. Bir sıra mövzularda müzakirə aparıb.



Bundan başqa, İlham Əliyev Bakıda "Asiyanın Qəlbi" - İstanbul Prosesi çərçivəsində "Güclü Asiyanın Qəlbi regionu naminə təhlükəsizlik və bağlılıq" mövzusunda keçirilən Nazirlər Konfransında Əfqanıstanla əməkdaşlıq mövzusunda toxunub. Dövlət başçısı Azərbaycanın Əfqanıstan üçün müxtəlif imkanların yaradılmasından məmnun olduğunu deyib. Eyni zamanda bildirib ki, Azərbaycan Əfqanıstanı ticarət, nəqliyyat üçün əsas mərkəz kimi görür. Vurgulayib ki, ölkə ilə yalnız iqtisadi əməkdaşlıqdan ibarət deyil, təhlükəsizlik sahəsində də əməkdaşlıq vacibdir.

Əfqanıstan dünyanın ən kasıb və iqtisadi infrastrukturunu tamamilə məhv edilmiş ölkələrindən hesab olunur. Ümumilikdə isə 1979-cu ildə sovet ordusunun Əfqanıstana müdaxilə etməsindən bu yana Əfqanıstanda sülh və sabitlik əldə etmək mümkün olmayıb. 1996-cı ildə sovet işğalı zamanı formalaşmış Taliban Hərəkatı (cihadçı islamçı silahlı

qruplar) Kabil işğal edərək Əfqanıstanda şəriət dövləti elan etdi. Ancaq bundan sonra da Əfqanıstanda silahlı qruplar arasında toqquşmalar və qeyri-sabitlik davam etdi. 2001-ci ildə isə 11 sentyabr hadisələrindən bir neçə həftə sonra "əl-Qaida" lideri Usama bin Ladena təslim etmədiyi üçün ABŞ Əfqanıstana hücum etdi. Tezliklə Əfqanıstanda yeni hökumət qurulsay da, nə NATO və müttəfiq ölkələr qüvvələri, nə də Əfqanıstan hökumətinə aid silahlı qüvvələr hələ də Əfqanıstanda sabitliyi bərpa edə bilməyib. Əksinə, son illərdə Əfqanıstanda peyda olan İŞİD terrorçularına qarşı artıq Əfqanıstan hökuməti və Taliban arasında əməkdaşlıq çağırışları var.

Əfqanıstan Azərbaycanın müstəqilliyini 1991-ci ilin dekabrın 21-də ilk tanıyan dövlətlərdən biridir. 1994-cü ildən ölkələr arasında diplomatik münasibətlər mövcuddur. Əfqanıstan ABŞ tərəfindən işğal olunduqdan sonra orada yara-

Əfqanıstanın Azərbaycan üçün 2 mühüm önəmi

Dağlar arxasında, dənizə çıxışı olmayan bu ölkə böyük nəqliyyat dəhlizi üzərində yerləşməsi və zəngin ehtiyatları ilə perspektiv vəd edir

dılan beynəlxalq sülhyaratma missiyasında Azərbaycan hərbiçiləri də iştirak edir. NATO ölkələri ilə yanaşı, müsəlman ölkənin hərbiçilərinin Əfqanıstanda xidməti Kabil üçün xüsusi əhəmiyyət daşıyır. Bundan əlavə, Azərbaycan hökuməti xətti ilə ANAMA Əfqanıstanda 15 min maarifləndirici ədəbiyyat yayıb, min nəfər müəllimə təlim keçib. ANAMA 2003-cü ildən başlayaraq həmin ərazilərin təmizlənməsi işlərinə də başlayıb. ANAMA Əfqanıstanda uşaqlar üçün dari və puştun dillərində maarifləndirici ədəbiyyatlar yayıb. Azərbaycan hökumətinin ayırdığı 280 min dollar müqabilində 15 min kitab çap olunub paylanıb. Amma, bu çox azdır, ölkənin 5 faiz məktəblərini əhatə etmir.

Bundan başqa, Azərbaycan Əfqanıstana son illərdə 1 milyon ABŞ dolları həcmində yardım edib. Bu proqramların çərçivəsində əfqan polis və mülki məmurların Azərbaycan-da tədris və təlimləmə cəlb olun-

ması da yer alır. 2009-cu ildən etibarən isə Azərbaycan Əfqanıstana yüklərin daşınmasında dəhliz kimi istifadə olunub. Həmin il ABŞ, NATO və Əfqanıstanda sülhün saxlanılması əməliyyatında iştirak edən digər ölkələrin silahlı qüvvələrinin təchizat məsələlərini sadələşdirmək məqsədi ilə Bakıda iki günlük konfrans keçirib. Həm Əfqanıstana yüklərin daşınması, həm də sonrakı illərdə Əfqanıstandan çıxarılan ABŞ ordusuna və NATO-ya məxsus silah və texnikanın əsas hissəsi Azərbaycan üzərindən daşınıb.

2002-ci ilin sonunda Azərbaycanın "Silk Way" Aviasirketi Əfqanıstana humanitar yüklərin daşınması ilə əlaqədar illik (NATO, İSAF və Almaniya Müdafiə Nazirliyi) tenderin qalibi olub. "Silk Way" həmçinin Kanada Milli Müdafiə Nazirliyi və Fransa Ordusu ilə uzun müddətli proqramlar çərçivəsində əməkdaşlıq edib. Aviasirkət neft avadanlığı, tikinti

materialları, ağır sənaye avadanlığı və maşınları, dəniz və 20 futluq konteynerlər, nəqliyyat vasitələri və onların ehtiyat hissələri, humanitar yardım, təhlükəli yüklərin (İATA - Təhlükəli Yüklərin Daşınması) daşınmasını həyata keçirib.

Göründüyü kimi, son illərdə Azərbaycan Əfqanıstanla bağlı nəqliyyat layihələrində yaxından iştirak edib. Bunu prezident də Bakıda qeyd edib. Bundan başqa, Əfqanıstan həm də Azərbaycan üçün nəqliyyat perspektivlərindən biridir. Çünki Əfqanıstan Çindən Avropaya gələn ən əlverişli nəqliyyat dəhlizlərindən birinin üzərindən keçir. Çin hökuməti də iqtisadi (rentabellik) və siyasi (təsir dairəsini yaymaq məqsədilə) Əfqanıstan üzərindən keçən yola önəm verir. Hazırda risk daşısaya da, bu koridorda ciddi perspektiv layihə kimi baxılır. Söhbət Əfqanıstan Türkmənistandan keçməklə Xəzər dənizi vasitəsilə Azərbaycana, Gürcüstan, Türkiyə-

yə və Avropaya çıxacaq nəqliyyat dəhlizindən gedir. Bununla bağlı Türkiyə və Türkmənistanın dövlət başçılarının görüşündə də müvafiq danışıqlar aparılıb. Azərbaycanın son nəqliyyat layihələri Əfqanıstan üzərindən keçən layihə üçün əlverişlidir. Azərbaycan bu xəttin də ölkəmiz üzərindən keçməsinə nail olmaq istəyir.

Azərbaycan üçün perspektivdə Əfqanıstanın daha bir əhəmiyyəti bu ölkənin zəngin mədəni ehtiyatlarıdır. Bəzi məlumatlara görə, Əfqanıstan dağlarında zəngin lazurit metalı da daxil olmaqla 2 trilyon dollar dəyərində mədəni ehtiyatları var. Bu səbəbdən dənizə heç bir çıxışı olmayan, boz dağlardan ibarət olan Əfqanıstan dünyanın ABŞ, Avropa, Rusiya, Çin kimi qüdrətli dövlətlərinin maraq dairəsində qalır. Azərbaycan da bu perspektivli ölkə ilə əlaqələrini yüksək səviyyədə qoruyub saxlamağa çalışır.

□ Kənan RÖVŞƏNOĞLU

Vurulan məmurlar seçki ilində özlərini necə aparacaq - iki rəy

Prezident seçkisi olması səbəbindən 2018-ci ilin siyasi cəhətdən aktiv il olacağı gözlənilir. Seçki ilinin iqtidar və müxalifət üçün daha məsuliyyətli olduğu da bəllidir. Seçkinin xarakterik tərəflərindən biri də hər iki düşmənin seçki mübarizəsində bir-birlərinə problemlər yaratmağa çalışmasıdır. Azərbaycanda son illərdə "vurulan" məmurlar, nazirlər, həbsdəki keçmiş məmurlar, keçmiş MTN və rabitə çetəsinin seçki ilində özlərini necə aparacağı da maraq doğurur.

Sözgedən təbəqə 2018-ci il prezident seçkisi dövründə yaranacaq siyasi aktivlikdən istifadə edərək, hakimiyyətə problemlər yaşada, gizli olsa da hansısa qüvvəyə dəstək verə bilərmə?

ADP sədri Sərdar Cəlalov bildirdi ki, Şpəngler nəzəriyyəsinə görə, böyük pullar hansı üsullarla qazanırsa, həmin üsullarla da sərf olunur. Kapitalı korrupsiya, rüşvət və digər çirkli yollarla qazanan kapitalı siyasətə qoymazlar. Onlar pulu qanunsuz işlərə qoyurlar. Ona görə də onlar ne seçkiyə qoşula, ne də siyasətə hansısa şəkildə baş vura bilərlər: "Çünki o cür adamlar həddən artıq qorxaqdırlar, gözükkölgəlidir. Xalqın, dövlətin malını talamış,

haram yollarla kapital toplamış və hansısa mərhələdə vəzifədən kənarlaşdırılmış, yaxud həbs edilmiş məmurlar o dərəcədə qorxaq və gözükkölgəlidirlər ki, hətta onların əylinlərinə paltarlarını da çıxarsalar belə onlar etiraz etməzlər.

Ona görə ki, əylinlərdəki paltarlardan tutmuş, uşaqların yediği çörəyə qədər hamısı qanunsuz yollarla, oğurluqla əldə olunub. Belə şəxsləri istənilən an cinayət məsuliyyətinə cəlb edib hüquqi müstəvidə onun məsələsini həll edərlər. Onlara qarşı kifayət qədər sübut tapmaq su içimi qədər asandır. Odur ki, o cür adamların siyasətə, seçki prosesinə baş qoşması imkanı sıfırdır. Bu baxımdan da onların seçki ilində iqtidara problem yaratması ehtimalı sıfıra



Sərdar Cəlalov:

"Müxalifət düşərgəsindən kiminsə son illərdə "vurulmuş" keçmiş məmurlardan, oliqarxlardan hansısa açıq və gizli dəstək gözləməsi hədərdir"

yaxındır. Onların hətta gizli şəkildə də müxalifətə, hakimiyyətə rəqib olan qüvvəyə dəstək verməsi ehtimalı yox dərəcəsindədir. Bu günə qədər biz görməmişik ki, və-



Əli Əliyev:

"Vurulmuşlar", kapitalını itirəcəyindən ehtiyat edənlər də seçkidə hakimiyyətin alternativini olan siyasi qüvvələrə dəstək verə bilərlər"

zifədən kənarlaşdırılmış o oğurlardan kiminsə hansısa bir normal siyasi işə dəstək versin. Başlarına nə qədər müsibət gəlsə də belə, onların cürəti çatmır buna. Başla-

nna nə oyun açılır-açılın zamanında elədikləri cinayətləri göz önünə alıb deyəcəklər ki, buna da şükür. Məsələn, keçmiş nazir Ziya Məmmədovun kapitalı əlindən alınır, ancaq ondan səs çıxmır, heç bir siyasi prosese qoşulmur, dəstək vermir. Sakit dayanaraq deyir ki, alınır-alınsın indiki vəziyyətimə də şükür. Çünki bilir ki, əksini etsə onun daha ağır cəzaya məruz qoyulması üçün daha ağır suçlarının hüquqi gündəmə gətirilməsi ehtimalı böyükdür. Ona görə də onu müflis etsələr belə səsinə çıxarsa, siyasi proseslərə qoşulası deyil".

S.Cəlalovun bəyan etdi ki, müxalifət düşərgəsindən kiminsə son illərdə "vurulmuş" keçmiş məmurlardan, oliqarxlardan hansısa açıq və gizli dəstək gözləməsi hədərdir.

VİP sədri Əli Əliyev isə hesab edir ki, "vurulmuş" məmurlar, hətta "vurulacağından", kapitalını itirəcəyindən ehtiyat edənlər də seçkidə hakimiyyətin alternativini olan siyasi qüvvələrə dəstək verə bilərlər. Bu isə hakimiyyət üçün problemlər yaradır: "Azərbaycan böyük bir iqtisadi mərhələ yaşayıb. Bizdə ilkin kapital yığımı oğurluq, proteksiya və digər yollarla olsa da, baş tutub. Bu ciddi faktır. Məsələn, bizə bənzər, yeni neft tutumlu iqtisadiyyatlara malik keçmiş sovet respublikalarından Rusiya və Qazaxıstanda bu mərhələ fərqli xətt üzrə inkişaf edib.

Pulun qazanılma yollarında məmurlar eyni olsa da, onların rəsmiləşməsi baş verib, yeni kapital leğitimləşib. Dövlətçilik baxımından bu mühüm faktordur. Amnistiya edilmiş kapitalın ölkə iqtisadiyyatına yatırılması, onun iş yeri yaratması, vergi ödəməsi, əmtəə istehsalı asanlaşır, sərmayə ölkəyətimə də şükür. Çünki bilinir ki, əksini etsə onun daha ağır cəzaya məruz qoyulması üçün daha ağır suçlarının hüquqi gündəmə gətirilməsi ehtimalı böyükdür. Ona görə də onu müflis etsələr belə səsinə çıxarsa, siyasi proseslərə qoşulası deyil".

Növbəti prezident seçkisinə fikrimcə, müəyyən gedişətdə həm "vurulmuş", həm də fəaliyyətdə olan oliqarxların prosesə qoşulmaq, müxalifətdəkilərdən kiməsə dəstək ehtimalı yüksəkdir".

□ Etibar SEYİDAĞA

Azərbaycan oxucusuna Ramiz Əmirli adı tanışdır. Bəli, Macarıstanda yaşayan həmyerlimiz, Macar-Azəri birgə cəmiyyətinin sədri olan Ramiz bəy. "Yeni Müsavat" onunla həm yaşadığı ölkədə, həm də Azərbaycanda xeyli söhbət edib. Ramil Səfərovun Azərbaycana ekstradişiya prosesini bütün detalları ilə bilən, bu haqda danışan həmyerlimiz bu günlərdə yenidən Azərbaycandır.

Azərbaycanı Macarıstanda təmsil edən R.Əmirli bu dəfə idman sahəsində də bir uğura imza atıb. O, artıq Macarıstanda fəaliyyət göstərən Alpaqut Federasiyasının prezidenti təyin edilib.

Bizimlə söhbətində öncə bu federasiya ilə bağlı danışan müsahibimiz oxucuları maraqlandıran bir çox mövzulara da toxundu.

- Ramiz bəy, xoş gəlmisiz məmləkətə və bizim redaksiyaya. Öncə yenidən yaranan federasiya və sizin ora rəhbər təyin edilmənlə bağlı danışaq.

- Artıq dünyada 12 dənə dövlətdə alpaqut idman növü üzrə idman federasiyası yaranıb. Bunlardan biri də Macarıstanda fəaliyyət göstərir. Macarıstan da türk mənşəli xalq olduğuna görə belə qərara gəldi ki, burada da alpaqut idman növü üzrə federasiya yaransın. Doğrudur, Macarıstan da idman ölkəsidir. Amma Alpaqut tipli, Turan mənşəli xalqların, qədim babalarımızın döyüş növlərindən ümumiləşdirilmiş bir idman növü yaradıblar.

- Mümkünsə, oxucularımıza kiçik bir arayış verək. Nədir alpaqut? Bu idman növlərinin hansı qoluna daxildir, özündə nəyi ehtiva edir?

- Alpaqut milli idman növüdür. Turan coğrafiyasında yaşayan türkdilli xalqların döyüş mədəniyyətlərindən götürülmüş, müasir dövrün şərtlərinə, idman qaydalarına uyğun sintezləşdirilmiş, ərsəyə gətirilmiş bir döyüş sənətidir. Sözüün hərfi mənası "alp" "döyüşçü", "kut" "müqəddəs" deməkdir. "Müqəddəs döyüşçü" mənasını bildirir.

Türk döyüş sənəti olan alpaqut artıq Türkiyə, Özbəkistan, Qazaxıstan, ABŞ, Kanada, Almaniya, Belçika, Çexiya, Rusiya, Gürcüstan, İran kimi ölkələrdə də inkişaf edib. Alpaqut döyüş sənəti Turan coğrafiyasında yaşayan, Türk xalqlarının ortaq mədəni dünya görüşünü təmsil və təbliğ edən, eləcə də milli döyüş ənənələrini inkişaf etdirərək, xüsusilə qədim Türklərin döyüş mədəniyyətini müasir döyüş sənəti üzərində konsepsiyalaşdıraraq, dərin fəlsəfi ideoloji mənası olan və kökləri sirlə qalan milli döyüş mədəniyyətinin global mədəniyyətə çıxışını təşkil edir. Milli özünə məxsusluq hissini inkişaf etdirən və super etnomədəni fəlsəfəni milli düşüncə əsasında konsepsiyalaşdıran alpaqut idman növü, uşaqlarda milli iftixar hissini, Vətənə və Dövlətə hörmət və məhəbbət hissini formalaşdırır.

- Sizin bu federasiyanın yaranmasında, onun rəhbərliyinə gətirilmənlərdəki rolunuz və iştirakınız necə oldu?

- Mənimlə Azərbaycan Alpaqut Federasiyasından cənab Vəlif Namazov əlaqəyə girdi. Mənə müraciət olundu ki, bu işə yardımçı ola bilərsinizmi? Bu, yarım il bundan öncə baş vermişdi. Mən də orda bu işlə məşğul oldum. Bir məşqçi tapdım. Onunla fəaliyyə-

tə başladıq. Çox qısa müddət ərzində kubok keçirildi. Noyabrın 5-6 tarixlərində baş tutan bu kubok zamanı idmançılarımızdan üçü də bu yarışda iştirak etdilər. Biri qazax idmançısına qalib gələrək, birinci yeri qazandı. O biri də ən güclü sayılan İran idmançısına məğlub olaraq üçüncü yeri qazandı. Bu, hər halda qısa bir zamanda böyük bir nailiyyət idi.

- Yeni bu günə qədər Macarıstanda bu istiqamətdə nə federasiya vardı, nə də bu idman növü.

canda keçirilən dünya kuboku idi. Gələnlə planlaşdırılır ki, Azərbaycanda bu idman növü üzrə dünya çempionatı keçirilsin. 2019-cu ildə isə bu çempionat Türkiyədə keçiriləcək. Türkiyədə Alpaqut İdman Federasiyasının rəhbəri ölkə başçısı cənab Rəcəb Tayyib Ərdoğanın oğlu Bilal Ərdoğanıdır. Biz də artıq yaxşı nəticələr əldə etdik. Amma bu sahə üzrə ən güclüsü İran komandasıdır.

- Hədəfiniz nədir federasiya rəhbəri olaraq? Bu günə qədər

hiss olunur. Uzağı bir-iki aya orada sayt açacağıq, qərar verilib, üzərində iş də gedir. Macar, ingilis dillərində olacaq. Artıq bu saytın heyəti də təsdiqlənib, hətta işə də başlamışıq. Azərbaycanda müəyyən instansiyalara məlumat vermişik və bunun razılığı almışıq. Macarıstanda diasporumuz da öz gücü ilə fəaliyyət göstərir. Macarıstan elə bir dövlətdir ki, ölkədən nə müxalifət axını var, nə də başqa qarışıqlıq. Ölkəmizdə əks qüvvə hiss etmi-

zamanlar Türkiyə diasporu ilə münasibətləri daha da sıxlaşdırmışıq.

- 2017-ci il Macarıstana qaçqın axınının çox zəif olduğu il kimi qeydə alındı. Çünki ölkə hakimiyyəti daha öncədən qaçqın, miqrant mövzusunda öz kəskin siyasətini nümayiş etdirmişdi.

- Siz, "Yeni Müsavat"ın reportyorları olaraq 2015-ci ildə Macarıstana qaçqın axınına müşahidə etmək üçün gələndə bir neçə düşərgədə şəxsən özünü

qaçqın axını, qaçqın yoxdur. Dünyada müharibə ocaqları da sakitləşib. Qısa zamanda bütün qaçqınlar öz vətənlərinə geri qayıdılar.

- Amma bu ölkə ilk gündən miqrantlara qarşı sərt münasibəti ilə seçilirdi.

- Bəli, baş nazir cənab Orban Viktor cənablarının ilk gündən tutduğu siyasət bu idi. O deyirdi ki, Suriyada, İraqda müharibənin təməlini kim qoyursa, qoy onun əziyyətini də onlar çəksin. Mən dinc ölkəyəm, müharibə olan

"Hədəfimiz dedələrimizə məxsus alpaqutu Macarıstanda inkişaf etdirməkdir"

Macarıstan Alpaqut Federasiyasının rəhbəri **Ramiz Əmirli**: "Dünya karatenin mənbəyini Yaponiya olaraq tanıdığı kimi, alpaqutu da qədim türk idman növü olaraq tanıyacaq"

"Macar turistlər Azərbaycandan daha çox Gürcüstanla getməyi tərcih edirlər, biz də çalışırıq ki, onları vətənimizə cəlb edək"



- Heç biri yox idi. İlk sərəncam indi verildi. Mənə təqdim olunan sənədlər əsasında onu idman federasiyasında qeydiyyatdan keçirəcəm. Qanunla bu idman növünü yaymağa başlayacam.

- Bəs ölkədə mövcud olmayan bir idman növünü necə və hansı yollarla yayacaqsız? Gəncləri, uşaqları bura cəlb edə bilərsiniz?

- Bu idman növünə ən yaxın, uyğun olanını - karateni seçdik və o uşaqları da həmin istiqamət üzrə təlimləndirdik. Ona görə də alındı. Bu iki idman növü o qədər yaxındır ki, uşaqlardan biri yaşlılar arasında birinci yerin sahibi oldu. Birinci yerin sahibi Vanček David, üçüncü yerin sahibi isə Körmendi Adrian oldu. Məşqçimiz isə Schvercs Kobert idi.

- Bəs Azərbaycan Alpaqut Federasiyası ilə əlaqələr, əməkdaşlıq hansı səviyyədədir?

- Hər il Turan ölkələrindən birində bu yarış keçirilir. Azərbay-

ölkədə olmayan bir idman növü üzrə federasiyaya rəhbərlik edirsiniz.

- Hədəfimiz bu idman növünü inkişaf etdirməkdir. Macarıstan Turan xalqları sırasındadır. Məqsədimiz kökümüzə, soyumuza qayıtmaq, dedələrimizə məxsus döyüş növünə yenidən həyat verib, gündəmə gətirmək, gələcək nəsillərə o döyüş növünü öyrətməkdir. Bütün dünya karatenin mənbəyini Yaponiya olaraq tanıyıb qəbul etdiyi kimi, alpaqutu da türk idman növü kimi öncə türkdilli xalqlar sırasında, sonra da dünyada tanıdıb yaymaq istəyirik.

- Son illər dünyada Azərbaycan diasporunun səsli nisbətən yüksəlməyə başlayıb. Beynəlxalq tədbirlərdə ölkəmizin haqq səsinə ucaldanlar çoxluq təşkil edir. Macarıstanda vəziyyət necədir? Siz bu istiqamətdə hansı işləri görürsünüz?

- Azərbaycan diasporu istər Avropada, istərsə konkret Maca-



rik. Qardaş ölkəyə. Amma dövlətimizin siyasətinin təbliği ilə məşğulduq, orda oxuyan azərbaycanlı tələbələrin arxasında yiq. İstiqamət götürmüşük. Son

oldunuz. Həmin vaxt qaçqınlar olsa da, indi onlar tamamilə yoxdur. Çünki çoxu ya ölkəsinə geri qayıtarlıq, ya da getmək istədiyi ölkəyə göndərilib. Macarıstanda

bölgəyə silah satmıram.

- Ölkə əhalisi bu qərardan çox razı idi. Biz o zaman şəhərdə sərşu keçirdəndə də bunun şahidi olmuşduq.

- Əlbəttə. Ölkə əhalisinin ödədiyi vergi əsasında qaçqına müavinət verilsə, bu, avtomatik olaraq etiraza səbəb olur. Avropa insanı tamam başqa dünyagörüşündə, səviyyəsindədir. Amma Suriyada, İraqda heç bir dünyagörüşü, savadı olmayan adam gəlib Avropanın mərkəzində müasir geyimli qadını görüb, özünü idarə edə bilmir. Avropada miqrantların yerli qadınlara qarşı nə qədər təcavüz faktı oldu, xatırlayırsız? Mədəniyyətlərin toqquşması idi bu. Ona görə də ciddi problem oldu.

- İldə bir dəfə də olsa Azərbaycana gəlməyə. Müşahidələrimiz necədir? İnkişaf nə qədərdir? Hər gəlişinizdə Azərbaycan sizə görə daha dəyişik görünürmü?

- Ölkəyə gələnlər qonaq yerli insandan daha çox bu dəyişiklikləri hiss edir. Mən hər dəfə gələndə Bakı metrosundan istifadə edirəm. İnkişaf var, amma arzu edilən səviyyədə deyil. Çox adam işsizlikdən şikayət edir. Hesab edirəm ki, müharibə şəraitində olan ölkədə hamı əlbir olmalı, bu vəziyyətdən çıxış yolunu birgə axtarmalıyıq.

- Sonda bir məqamı da soruşum. Son illər Azərbaycana gələn turistlərin sayında artım var. Xüsusən arəb ölkələrindən, Rusiyadan və zaman-zaman Avropadan ölkəmizə turist səfəri edənlər artıb. Amma bu siyahıda macar turistlərin adna çox nadir halda rast gəlinir. Bunun xüsusi bir səbəbi varmı? Macarıstandakı turizm şirkətləri Bakıda turlar təşkil etmirmi?

- Məncə, siyahıda macarlar da var. Amma bir gerçək də var ki, macarlar Azərbaycandan daha çox Gürcüstanı tərcih edirlər. Bunun bir səbəbi bizdə təbliğatın zəif olmasıdır, digər səbəb də qiymətlərə bağlıdır. Turizm reklamları zəifdir. Bunun üzərində çalışmalıyıq. Biz çalışırıq ki, macarları turist kimi ölkəmizə cəlb edə bilək. Hesab edirəm ki, qısa zamanda bu problem də öz həllini tapacaq.

□ **Sevinc TELMANQIZI**
 □ **Fotoqlar Məhəmməd TURKMƏNİNDİR**

Yeni gömrük rüsumları - sahibkarın, yoxsa büdcənin xeyrinədir..

Fikrət Yusifov: "Artımlar əsasən qeyri-ərzaq məhsullarına şamil edilib ki, onların yerli istehsalı mövcuddur"

Nazirlər kabineti son günlərdə bir çox məhsulların idxalı ilə bağlı gömrük rüsumlarına dəyişikliklər edib. Dəyişikliklərin məğzini ümumiləşdirsək, kənd təsərrüfatı və sənaye istehsalı üçün önəmli olan xammalın gömrük faizləri azaldılıb və ya ləğv edilib, bunun əksinə yerli istehsalı olan və ya olması nəzərdə tutulan mallara tətbiq olunan gömrük rüsumları azaldılıb.

Qərarın biri neft-qaz sənayesində lazım olan maddələrin idxalı ilə bağlıdır. Gələn il yanvarın 1-dən xətti polietilen, neft, kumaron, inden və ya kumaron-inden qatranları və politerpenlər, karboksimetilsellüloz və onun duzları istisna olmaqla, Azərbaycana idxal edilən plastmas xammalları idxal gömrük rüsumundan azad edilib.

Bundan başqa, gələn il yanvarın 1-dən Azərbaycana idxal edilən foto və kino mallarına yeni gömrük rüsumları tətbiq ediləcək. O cümlədən idxal edilən partlayıcı maddələrə tətbiq edilən idxal gömrük rüsumları 3 faizdən 5 faizə artırılıb.

Yanvarın 1-dən tikinti materiallarına tətbiq olunan yeni gömrük rüsumu qüvvəyə minir. Gələn ildən mermər və travertin, və ya əhəngli tuf daşı (emal edilməmiş və ya qaba xırdalanmış - mişarlanmış və ya digər üsulla bloklara və ya düzbucaq (kvadrat da daxil olmaqla) formasında lövhələrə bölünmüş), qumdaşı və qranitə tətbiq edilən idxal gömrük rüsumu 15 faizdən 5 faizə endiriləcək.

Həmçinin təbii qrafit, silisiumlu qum və kvarsli qum, kvars və kvarsit, kaolin və digər kaolin gilləri, əhəng flüsu (əhəngin və ya sementin hazırlanması üçün istifadə edilən əhəngdaşı və digər əhəngli daş), sönməmiş əhəng, susuzlaşdırılmamış və ya bişməmiş dolomitə tətbiq edilən 0,50 faiz idxal gömrük rüsumu ləğv ediləcək. Gələn ildən şist, qaba xırdalanmış və ya xırdalanmamış, mişarlanmış və ya digər üsulla düzbucaqlı formalı (kvadrat formalı daxil olmaqla) bloklara və ya plitələrə ayrılmış), gipsli bağlayıcılara tətbiq edilən 15 faiz idxal gömrük rüsumu da ləğv olunacaq. Pemza və sumbata, təbii korund, təbii qranat və digər təbii abraziv materiallara tətbiq edilən 3 faiz idxal gömrük rüsumu da ləğv edilib. Sönmüş əhəng və hidravlik əhəngə tətbiq edilən idxal gömrük rüsumu isə artacaq. Bu mallar üçün gələn il yanvarın 1-dən 10 faiz deyil, 15 faiz idxal gömrük rüsumu tətbiq olunacaq.

Bundan başqa idxal edilən minik avtomobillərinə tətbiq edilən idxal gömrük rüsumu gələn il yanvarın 1-dən dəyişəcək.



"Hökumət bu istehsalı genişləndirmək üçün ölkə daxilində bütün imkanların reallaşdırılmasını hədəfləyir"

Yeni qərara əsasən, mühərrikinin silindrlərinin işlək hissəsinin həcmi 1500 kubsantimetrdən çox, lakin 1800 kubsantimetrdən çox olmayan, mühərrikinin silindrlərinin işçi həcmi 1800 kubsantimetrdən çox, lakin 3000 kubsantimetrdən çox olmayan və mühərrikinin silindrlərinin işçi həcmi 3000 kubsantimetrdən çox olan təzə və istismar olunmuş minik avtomobilləri üçün idxal gömrük rüsumu artırılıb. Bu kateqoriyalardan olan təzə minik avtomobilləri üçün idxal gömrük rüsumu mühərrikinin həcmində hər 1 kubsantimetri üçün 0,70 dollar, istismar olunmuş belə avtomobillərin mühərrikinin həcmində hər 1 kubsantimetri üçün 1,2 dollar olacaq.

Yanvarın 1-dən səpin üçün ölkəyə gətirilən qabığı soyulmamış düyüyə yanvar, fevral, mart və aprel aylarında gömrük idxal rüsumu tətbiq olunmayacaq. Digər aylarda isə səpin üçün ölkəyə gətirilən qabığı soyulmamış düyüyə gömrük dəyərinin 5 faizi həcmində gömrük idxal rüsumu tətbiq ediləcək. İstehlak məqsədi ilə ölkəyə gətirilən düyüyə tətbiq edilən 15 faiz gömrük idxal rüsumu qüvvədə qalıb. Bundan başqa, ölkəyə toxumluq üçün gətirilən çovdara, arpaya, toxumluq qarğıdalıya, o cümlədən istehlak məqsədi ilə gətirilən qarğıdalıya tətbiq edilən gömrük idxal rüsumu ləğv edilib. Ölkəyə istehlak məqsədi ilə gətirilən çovdar və arpaya tətbiq edilən 5 faiz gömrük idxal rüsumu isə qüvvədə qalacaq.

Bundan başqa Azərbaycana idxal edilən qızılıqul və qonçələrlə bağlı tətbiq ediləcək gömrük idxal rüsumları da artırılıb, yanvarın 1-dən isə qızılıqul və qonçələrin 1 kiloqramı üçün 1 dollar gömrük idxal rüsumu alınacaq.

Eyni zamanda yanvarın 1-dən satış məqsədilə idxal ediləcək qızıl və gümüş məmulatları gömrük dəyərinin 15 faizi həcmində gömrük idxal rüsumuna cəlb ediləcək. Xatırladaq ki, hazırda qızıl birləşmələri və gümüş 0,5 faiz gömrük idxal rüsumu ilə idxal olunur.

Bəs görsən, iqtisadçı ekspertlər gömrük rüsumları ilə bağlı edilən dəyişiklikləri necə dəyərləndirirlər? Bu dəyişikliklər müvafiq bazarlara necə təsir edəcək?

"Yeni Müsavat"a açıqlamasında bu sualları cavablandıraraq iqtisadçı-ekspert, sabiq maliyyə naziri Fikrət Yusifov vurğuladı ki, gömrük rüsumları yalnız dövlət büdcəsinə daxilolmaları təmin etmək məqsədilə alınır: "Bu rüsumların tətbiqinin hələ qədim zamanlarda bir neçə məqsədləri belli olub. Müasir dövrdə isə həmin məqsədlərin ən başlıcası, büdcəyə vəsait toplamaqla bir səviyyədə dayanacaq, daxili bazarın qorunmasıdır. Daxili bazarı qorumaq dedikdə, söhbət hökumətin ayri-ayrı məhsulların yerli istehsalını lazımcınca stimullaşdırma bilmək istəyindən gedir. Əgər hər hansı bir məhsulun yerli istehsalı üçün ölkədə bütün imkanlar mövcuddursa, bunun qarşısında yeganə maneə də məhz eyni məhsulların idxalına rüsumların çox aşağı olması ola bilər. Bir sözlə, daxilə istehsalını təşkil etmək və ya genişləndirmək istənilən məhsullara gömrük idxal rüsumları çox aşağıdırsa, deməli həmin məhsulların ölkə ərazisinə daha ucuz qiymətə gətirilməsi mümkündür. Belə olan halda isə yerli istehsalçılar artıq dediyimiz məhsulların istehsalında maraqlı ola bilməz. Çünki, xaricdən daha ucuz gətirilən eyni məhsul onun bütün maraqlarını heçə endirir".

F.Yusifov gömrük rüsumlarına edilən dəyişiklikləri qiymətləndirərək bildirdi ki, ümumilikdə növbəti ildə idxal rüsumlarının orta tarif dərəcəsi 1 faizə yaxın endirilib: "Gələn ildən bəzi məhsullara gömrük idxal rüsumlarının dəyişməsi ilə bağlı mətbuat səhifələrində müzakirələr gedir. Bu dəyişiklikləri araşdırdıqdan sonra isə məlum oldu ki, növbəti ildə gömrük idxal rüsumlarının orta tarif dərəcəsi bütövlükdə mövcud 9,6 faizdən 8,8 faizə endirilib, yeni gələn il üçün gömrük idxal rüsumları ümumilikdə 0,8 bənd azaldılıb. Araşdırma göstərdi ki, gömrük idxal rüsumlarında nəzərdə tutulan azalmalar ilk növbədə yerli istehsalı üçün gətirilən xammal və materiallara, toxumluq və elmi tədqiqat məqsədləri üçün gətirilən məhsullara aiddir. Ərzaq məhsullarının bir çoxu üzrə də gələn il gömrük idxal rüsumlarının kifayət qədər azaldılması nəzərdə tutulur. Məsələn, təkə dəyü üzrə gömrük idxal rüsumlarının yanvar, fevral, mart, aprel aylarında 5 faizdən 0 faizə endirilməsi, ilin qalan ayları üçün isə 15 faizdən 5 faizə endirilməsi nəzərdə tutulub. Bu siyahını genişləndirmək də olar".

Ekspert vurğuladı ki, ərzaq məhsullarının idxalı ilə bağlı rüsumlar artırılmayıb: "Lakin bir məsələ aydındır ki, ərzaq məhsullarının idxalı ilə bağlı rüsumlar bir qayda olaraq ya azaldılıb, ya da eyni səviyyədə saxlanılıb. Artımlar isə əsasən qeyri-ərzaq məhsullarına şamil edilib ki, onların yerli istehsalı mövcuddur və hökumət bu istehsalı genişləndirmək üçün ölkə daxilində bütün imkanların reallaşdırılmasını hədəfləyir. Məsələn, daxili və xarici investirlən həvəsləndirmək yolu ilə ölkədə yerli avtomobil istehsalını genişləndirmək, bu məqsədlə yeni istehsal müəssisələri yaratmaq üçün dövlət xaricdən gətirilən avtomobillərə rüsumların artırılmasını nəzərdə tutur. Mən bununla bağlı bir neçə ay öncə mətbuat səhifələrində çağırış edib yerli avtomobil sənayesinin inkişafı naminə xaricdən gətirilən avtomobillərə tətbiq olunan gömrük rüsumlarının və aksiz vergilərinin bir neçə dəfə artırılmasını təklif etmişdim. Bizim artıq Naxçıvanda, Gəncədə və Neftçalada avtomobil istehsalı zavodlarımız var. Çox yaxşı halda ki, hökumət ölkədə bu məsələdə də dönüş yaratmaq yolunu seçib. Biz, nəhayət ki, öz ölkəmizin istehsalı olan avtomobillərdən kütləvi şəkildə istifadə edə bilmək imkanları qazanırıq. Bu sahədə qonşu İran və Türkiyə ölkələrində kifayət qədər yaxşı təcrübə mövcuddur. Hər üç zavod Azərbaycan iqtisadiyyatına bu yolla çox dividendlər verə bilər".

□ N.LİFTİYEVA



Qaza görə tarif limiti yanvardan sıfırlanacaq

Yeni qərar yoxdur; limitlə bağlı qərar birdəfəlik verilmişdi və yalnız 2017-ci ilə aid deyildi

Bu günlərdə saytlarda "Mavi qazla bağlı yeni qərar: limit yeni ildən sıfırlanacaq" başlıqlı xəbərlər yer alır. Halbuki bu yeni qərar deyil və Tarif Şurasının 22 dekabr 2016-cı il tarixli qərarında öz əksini tapıb.

Bəs görsən, bu xəbər "yeni qərar" adı ilə paylaşılmasının səbəbi nədir? Qaz tarifləri gələn ildən necə hesablanacaq?

Bu sualı "Yeni Müsavat"a açıqlamasında iqtisadçı-ekspert Natiq Cəfəri cavablandırdı. O bildirdi ki, tariflərlə bağlı yeni qərar yoxdur: "Nazirlər Kabinetinin təqdimatı ilə Tarif Şurasının verdiyi qərara əsasən vətəndaşlar üçün illik limit müəyyənləşdirilib. O limiti keçdikdən sonra yeni tariflərlə hesablaşma qaydaları müəyyənləşdirilmişdi. Əksər qaz sayğacları smart tipli sayğaclar olduğundan limiti keçdikdən sonra vəsait yüklənərkən avtomatik olaraq yeni tariflərlə vəsaitin kartlardan silinməsi prosesi baş verirdi. İndi əgər "Azəriqaz"ın program təminatı buna imkan versə, yenidən heç bir əlavə tətbiq olmadan həmin smartkartlar vasitəsilə verilmiş qərara uyğun olaraq limitlərin yenidən açılması baş verməlidir. Çünki limitlə bağlı qərar birdəfəlik verilmişdi və yalnız 2017-ci ilə aid deyildi. İndi bir il tamam olur və növbəti il üçün yenidən həmin limit tətbiq edilməlidir. Limit bitənə qədər vətəndaşların ödənişləri köhnə tariflə, yeni 1 kubmetr qaz üçün 10 qəpikdən, limiti keçdikdən sonra isə yeni tariflə - 20 qəpiklə hesablanmalıdır".

Natiq Cəfəri qeyd etdi ki, hazırda bu məsələ ilə bağlı insanlarda çaşqınlıq yaranıb: "Yaxşı olar ki, "Azəriqaz" bir açıqlama yaysın və əhali arasında çaşqınlıq yaranmaması üçün yeni ildən limitin sıfırlanma qaydalarını izah etsin. İlk hesablanmalara görə, tətbiq olunan limit 4-5 nəfərlik ailə üçün 7-8 ay bəs edir, sonrakı aylarda yeni tariflərlə pulun kartlardan çıxması nəzərdə tutulurdu. Bunun yeni ildən hansı qaydada həyata keçiriləcəyi haqqında açıqlama versələr, insanlarda da bir aydın təsəvvür olar".

"Azəriqaz" İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi İbrahim Kərbəlayev isə mətbuata açıqlama verərək bildirdi ki, mavi yanacaq görə istehlakçıların il ərzində keçdiyi limit yeni ildən sıfırlanacaq. O diqqətə çatdırıb ki, Tarif Şurasının 22 dekabr 2016-cı il tarixli, 19 nömrəli qərarına uyğun olaraq sərbəst edilən təbii qazın dəyərinin 1700 kubmetri 10 qəpiklə, 1700 kubmetrdən artıq istifadə olunan hər kubmetr qazın dəyəri isə 20 qəpiklə hesablanır: "Qərar 2017-ci ilin yanvarın 1-dən qüvvəyə minib. Bu il ərzində keçilən limit yeni ildən sıfırlanacaq. 2018-ci ildə 1700 kubmetr təbii qazın hər kubmetr dəyəri 10 qəpiklə, 1700 kubmetrdən artıq sərbəst edilən təbii qazın dəyəri isə hər kubmetr üçün 20 qəpiklə hesablanacaq".

□ NƏRGİZ

Azərbaycan Respublikasının Prezidenti yanında
Kütləvi İnformasiya Vasitələrinin İnkişafına
Dövlət Dəstəyi Fondu

KİVDF

www.kivdf.gov.az

Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi haqqında
həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması,
Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi

Qarabağ

2017-ci ilin son ayına daxil olmuş. Bu il regional miqyasda xeyli dərəcədə təzadlı, kritik keçməklə, yaxın ətrafımızda yeni qanlı savaşlarla yadda qalsa da, konkret olaraq, Dağlıq Qarabağ konfliktinin həlli baxımından hansısa ciddi hərəkətliliyin olmaması ilə tarixə düşdü. Hər halda, qalan bir ayda möcüzə baş verməyəcəyi aydındır. Bu ay olsa-olsa, Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin daha bir, akkord görüşü baş tuta bilər ki, bu da çətin ki, mövcud durumu dəyişsin.



Beləcə, Qarabağ münaqişəsi üçün 2017 növbəti itirilmiş il kimi qeyd oluna bilər. Başa çatmaqda olan ildə Azərbaycan və Ermənistan prezidentlərinin cəmi bir neçə dəfə - Cenevrədə reallaşan görüşü nəzərə alınmazsa, konfliktin həllini yönündə heç bir real təşəbbüs göstərilmədi. Azər-

baycan torpaqlarının işğalı daha bir il uzandı. Bu da o anlamı gəlir ki, müharibə ehtimalı bütün ciddiliyi ilə növbəti ilə adlayır.

Lakin ATƏT-in Minsk Qrupu həmsədrələrinin problemi indiki yanaşma tərzi qarşılaşma, gələn ilin də əvvəlindən fərqlənməyəcəyini artıq



Silahlı Qüvvələrə Yardım Fonduna daxil olan vəsaitin məbləği açıqlanıb

Silahlı Qüvvələrə Yardım Fonduna dekabrın 1-dək 87.032.400,63 AZN, 212.873,88 ABŞ dolları, 9236,0 avro və 5000,0 rubl vəsait daxil olub. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Qeyd edək ki, Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan Prezidentinin 2002-ci il 17 avqust tarixli 755 sayılı fərmanı ilə yaradılıb. Fond Azərbaycan Silahlı Qüvvələrinin müasir tələblər səviyyəsində inkişafını təmin etmək, onun maddi-texniki bazasını möhkəmləndirmək və zəruri sosial tədbirləri maliyyələşdirmək məqsədilə yaradılıb. Fondun maliyyə mənbəyi Azərbaycan Silahlı Qüvvələrinin maddi-texniki və sosial bazasını möhkəmləndirilməsinə maliyyə köməyi məqsədilə Azərbaycanın ərazisində fəaliyyət göstərən hüquqi və fiziki şəxslərdən könüllülük əsasında daxil olan maliyyə vəsaiti və qanunvericiliklə qadağan olunmamış digər daxilolmalardır.

Fondun əsas vəzifəsi Azərbaycanın etibarlı müdafiəsi üçün Silahlı Qüvvələrin inkişafını və onun maddi-texniki bazasını möhkəmləndirilməsini, həmçinin hərbi qulluqçuların sosial müdafiəsinin daha da gücləndirilməsini təmin etməkdir.



“Üçün 2017 bitməmiş arxivə qovuşur”

Nazirlərin dekabra nəzərdə tutulan görüşü çətin ki, status-kvonu dəyişə; Azərbaycanda Türkiyə hərbi bazalarının yerləşdirilməsi gündəmə gəlir; **politoloq**: “Türkiyənin elə silahları var ki, onların Azərbaycana verilməsi prosesi sürətləndirilməlidir...”

indidən söyləmək olar. Məsələ ondadır ki, məhz vasitəçi dövlətlərin, xüsusən də Rusiyanın işğalçıya heç bir təsir və təzyiq göstərməməsi, onu işğalçı kimi tanınamaması, əksinə, işğalçı ilə işğala məruz qalan tərəfə - Azərbaycana bərabər gözlə baxılması, Dağlıq Qarabağdakı separatçı rejimə gizli-açıq təəssübkeşliyin və yardımların davam etməsi, BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağa dair məlum qətnamələrinin isə qulaqardı olunması təcavüzkarı daha da şirnikləndirib, onu arxayın salıb. Təbii ki, xristian amili də öz sözünü deməkdə davam edir.

Bu mənada birmənalı şəkildə qeyd etmək olar ki, işğal rejiminin daha bir il uzanmasının əsas baskarı məhz beynəlxalq hüququ iqnor edən vasitəçi dövlətlərdir. Çox maraqlıdır ki, postsovet məkanında, Avropada (İspaniya), İraqda separatçı hərəkatlara neqativ münasibətdə olan Qərbi erməni işğalına və separatçılığın gələndə kifayət qədər fərqli yanaşma sergiləyir, hətta Krimin işğalına görə sanksiyalar tətbiq elədiyi Rusiya ilə ortaq yanaşma ortaya qoyur, erməni separatizminə simpatiyasını gizlətmir.

Yaranmış durumda təbii ki, Azərbaycan üçün dost-müttəfiq ölkələrin önemi günbəgün artır. Xüsusən də bizim strateji hərbi əməkdaşlıq içində olduğumuz ölkələrlə -

qardaş Türkiyə və Pakistanla, İsrailə əlaqələri daha da dərinləşdirmək zərurəti imperativ və çevrilməkdir. Çünki yalnız hərbi və iqtisadi cəhətcə güclü Azərbaycan dost-müttəfiq dövlətlərlə ittifaqda hansısa təslimçi həll variantına uğurla dirəniş göstərə və məqbul şərtlər yetişən kimi öz ərazilərini silah gücünə işğaldan azad edə bilər.

Bu mənada son vaxtlar ələlxüsus da Türkiyə və Pakistanla ittifaqın güclənməsi, o sərəda hətta ortaq hərbi müəssisələrin yaradılması barədə iki gün öncə Bakıda üç ölkənin xarici işlər nazirləri səviyyəsində ilkin anlaşma əldə olunması olduqca mühüm əhəmiyyət kəsb edir. Bu, həm də işğalçıya və onun arxasında duran gizli-açıq havadarlara Bakının öz ərazilərini işğalı ilə heç vaxt barışmayacağı haqqında xəbərdarlıq mesajıdır təbii ki.

Siyasi ekspertlər də belə bir məqama diqqət çəkir, ortaq hərbi əməkdaşlığın digər formalarının vacibliyini vurğulayırlar.

Məsələn, sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli hesab edir ki, artıq Azərbaycanda Türkiyənin hərbi bazalarının yaradılması prosesinə başlanılmalıdır (Axar.az). Dağlıq Qarabağ məsələsinin həllinin asan olmayacağını deyən politoloqun sözlərinə görə, Türkiyə Azərbaycanın haqqı davasını sadəcə diplomatik

yolla müzakirə etməklə kifayətlənməməlidir.

“Türkiyə Dağlıq Qarabağ problemini açıq şəkildə Rusiyanın qarşısında öz tələblərindən biri kimi qoymalıdır. Yeni Ankara tərəfindən hazırkıdan da ciddi bir siyasi iradənin nümayiş etdirilməsinə ehtiyac var. Problemin 4 və ya 5-ci məsələ kimi qaldırılması, əlbəttə ki, Rusiya tərəfindən lazımı şəkildə qarşılanmayacaq. Türkiyə aktiv şəkildə Azərbaycanın hərbi cəhətdən güclənməsinə kömək etməli və ordumuzun hazırlanmasında fəallığı artırmalıdır. Xüsusi təyinatlıların hazırlanmasında qardaş ölkənin təcrübəsi böyükdür, ona görə də bu sahədə də ölkəmizə yaxından dəstək verilməlidir”, - deyir o qeyd edib.

Ekspertə görə, Türkiyənin elə silahları var ki, artıq onların Azərbaycana verilməsi prosesi sürətləndirilməlidir: “Ən əsası isə Türkiyə Azərbaycanda, xüsusilə də Naxçıvanda öz hərbi bazasını yaratmalıdır. Hazırda bu prosesin başlanmasına çox böyük ehtiyac var”.

Politoloq bu fonda daha mühüm bir məqama diqqət çəkərək, Türkiyə ilə Azərbaycan arasında hərbi saziş imzalanmasının vacibliyini də vurğulayıb.

Həm belə bir sazişin imzalanması, həm də düşməni üçün çəkirdirici amil olacaq ölkəmizdə Türkiyə hərbi baza-

larının yerləşdirilməsi Azərbaycanın halal haqqıdır. Çünki beynəlxalq hüquqa görə, Bakı istənilən üsulla məruz qaldığı təcavüzə qarşı çıxma və öz ərazi bütövlüyünü bərpa edə bilər. O ki qaldı NATO üzvü Türkiyənin Azərbaycanda hərbi baza qurmasının mümkünsüzlüyünə, əgər qardaş ölkə NATO üzvü olmayan Qərdə belə bazalara saxlayırsa, demək, Azərbaycanda da mümkündür.

Ümid edək ki, 2018-ci ildə nəhayət ki, hər iki məsələ öz müsbət həllini tapacaq. Bunun üçün artıq əlverişli siyasi zəmin də yaranıb. Türkiyə Hərbi Hava Qüvvələrinin komandanı ordu generalı Hasan Küçükəkəyün rəhbərlik etdiyi nümayəndə heyətinin təcavüzə başa çatma iki günlük Bakı səfəri də bunu bir daha təsdiqlədi. Xəbər verildiyi kimi, ikitərəfli görüşdə qardaş ölkələr arasında hərbi-texniki əməkdaşlığı daha yüksək səviyyəyə qaldırmaq barədə razılıq əldə edilib.

Söhbət həm də Azərbaycan Ordusunun döyüş hazırlığını artırmaq üçün türkiyəli hərbi mütəxəssislərin potensialından geniş istifadə olunmasından, ortaq hərbi təlimlərin sayının artırılmasından, xüsusən də qardaş ölkənin hərbi-hava qüvvələri sahəsində malik olduğu böyük təcrübəni bölüşməkdən gedir. Bu isə dağlıq ərazi olan Qarabağda uğurlu hərbi əməliyyatlar üçün xüsusi önəm kəsb edir.

Son illərdə terror təşkilatları Avropa ölkələrini müxtəlif bayramlarda, önəmli tədbirlərdə hədəf alırlar. Bu baxımdan qarşından gələn Milad bayramında terror aktlarının həyata keçirilə biləcəyi məsələsi yenidən aktuallaşıb.

Artıq İŞİD terror təşkilatının hədəflərini şahidi olmaqdayıq. Belə ki, terror qruplaşmasına yaxın sosial şəbəkə hesablarında Milad bayramında bəzi yerlərdə terror aktlarının planlaşdırılması barədə xəbərdarlıqlar yayılıb. Virtualaz.org Rusiya mənbələrinə istinadən xəbər verir ki, yayılmış şəkillərdən birində Milad bayramında Nyu-Yorkda partlayış törədiləcəyi ilə bağlı təhdid var. Daha bir təhdid isə İngiltərə sakinlərinə ünvanlanıb.

Bundan əlavə, İŞİD-ə əlaqəli olan qruplaşmalarından biri Milad bayramı ərfəsində Vatikanada terror aktı törətmək planları barədə xəbər yayıb.

Trend xəbər verir ki, qruplaşma Vatikanada Müqəddəs Pyotr kilsəsinə yaxınlaşan avtomobilin əks olunduğu plakat yayımlayıb.

Bundan başqa, Roma papası I Fransiskin başsız bədəninin əks olunduğu plakat da nümayiş etdirib.

Hazırda bu təhdidlə bağlı araşdırmalar aparılır.

Göründüyü kimi, Milad bayramına doğru keçən hər gün terror ehtimalları artır.

Terrorun necə qorunmaq, ölkələrin hansı tədbirləri görmələri ilə bağlı təhlükəsizlik ekspertləri, politoloqlar tərəfindən ən müxtəlif fikirlər səslənir.

Uzun müddət təhlükəsizlik

orqanlarında çalışmış, siyasi şərhçi **Arzu Nağıyev** dini baxımdan terror aktlarının daha çox Milad bayramı ərfəsində planlaşdırılması ilə bağlı fikirləri doğru sayır: "Terror aktı törədilərkən əsas məqsəd insanları daha çox topladığı ərazi olur. Burada terror aktı həyata keçirilərkən vacib məsələ terrorçuların gizlənməsi, daha çox video çəkilişlərin aparılması və tərəfdarlarına göstərilməsidir. Terror hadisəsində həm də əsas hədəf kimi qadınlar və körpələrin daha çox topladığı yer seçilir. Bu zaman belə bir fikir də formalaşır ki, dövlət öz vətəndaşlarını belə hadisələrdən qoruya bilmir. Məqsədyönlü şəkildə seçilmiş məkanlar olur. Əsas diqqət çəkən məqam da o olur ki, terror vaxtı ya iş olmur, ya da iş vaxtı az olur, insanlar daha çox toplaşır, turistlər gəlirlər. Bu baxımdan dini bayramlar və digər bayramlar vaxtı terrorun həyata keçirilməsi təsadüfi məsələlərdir. Belə hadisələr hüquq mühafizə orqanlarının diqqətindən yayınan ərfələrdə baş verir. Onlar əvvəlcədən Milad bayramında belə hadisələr törədəcəkləri xəbərdarlıqlarını edirlərsə, demək xüsusi xidmət orqanları dərhal hərəkətə keçir, əraziləri qoruyur. Demək əsas məqsəd öz varlıqlarını sübut etmək, dövlətlərin onlardan çəkindirilməsini göstərməkdir. Dü-

Avropa Milad bayramında terror hədəfində - İŞİD-dən şok hədəflər

Arzu Nağıyev: "Aktların müsəlman və xristian bayramlarında baş verməsi xüsusi əhəmiyyət kəsb etmir"



şünürəm ki, bu aktların müsəlman və xristian bayramlarında baş verməsi xüsusi əhəmiyyət kəsb etmir. Avropanın daha çox hədəf seçilməsinin də bəzi səbəbləri var. Onlardan biri NATO-nun aparıcı dövlətlərinin Əfqanıstan, İraq və Suriyada aparılan əməliyyatlarla bağlı yaradılan koalisiyanın üzvü olmalarıdır. Məhz bu baxımdan əsas

hədəf kimi onlar seçilir. Əvvəl deyirdilər ki, miqrant kütlələrindən istifadə edərək bunları edirlər. Son vaxtlar Suriyada baş verən hadisələrdən sonra yəqin ki, terrorçular öz ərazilərinə qayıtmağa başlayacaqlar. Digər tərəfdən orada döyüşən hərbiçilər bayramlar ərfəsində tətillə də buraxılırlar. Diqqət edin, indi-qədər törədilmiş əksər terror

aktlarının içində nə bir hərbiçisi, nə də xüsusi xidmət orqanının əməkdaşı yoxdur. Terrorçular asayiş iştirakçılarına hücumlar edəndə də dərhal cavablarını alırlar. Avropa həm qeyd etdiyim koalisiyada iştirak etdiyinə görə, həm də orada gizlənmək asan olduğundan hədəfdədir. Son vaxtlar Avropaya çoxsaylı miqrant kütlələri gəlib.

A.Nağıyev Avropa ölkələrinin terror təhlükəsindən necə qorunmalı olduqları barədə də danışdı:

"Son bir ildə xüsusi xidmət orqanları haddən artıq iş metodlarını dəyişiblər, xeyli gücləniblər. Əvvəllər xüsusi xidmət orqanları arasında koordinasiya yox idi. Hamının nədənsə məlumatı var idi, amma orta qoordinasiya mərkəzləri yox idi. İndi isə belə deyil. Terror təşkilatlarının aktlar həyata keçirmək imkanları da xeyli zəifləyib. Törədilən terror faciələ-

rinin sayı da bunu sübut edir. Artıq terrorçular avtomobilləri insanların üzünə sürüb onları əzməklə niyyətlərini həyata keçirməyə cəhdlər edirlər. Xüsusi bir partlayışların törədilməsi demək olmur. Terror təşkilatları tənəzzülə uğraya-uğraya gedirlər. Amma bir daha qeyd etmək lazımdır ki, terrorun heç bir dövlət sığortalanmayıb. Çünki xüsusi xidmət orqanları terrora qarşı mübarizədə öz metodlarından istifadə eddikcə, onlar da öz metodlarından istifadə edirlər. Burada siyasi motivlər də çoxdur, seçki prosesləri, gələcəkdə siyasi elitada kim oturacaq kimi məsələlər var. Bu baxımdan indi tam şəkildə demək olmur ki, Avropa terrorun sığortalanıb. Terror aktlarının davam edəcəyini də demək mümkün deyil. Məsələyə siyasi və digər aspektlərdən yanaşmaq lazımdır".

Q Cavanshir ABBASLI

Azərbaycanda narkotikə görə həbs cəzası yüngülləşdirilə bilər

"Narkotik istifadəçisi olan şəxsləri həbs etməkdənsə, müalicəyə göndərmək daha məqsədəuyğundur"

Gürcüstanda marixuananın və çətinlərin istehsalı, əldə edilməsi, saxlanması və həkimin göstərişi olmadan istifadəsi cəzalandırılan cinayət hesab edilməyəcək.

Ölkənin Konstitusiyası məhkəməsi "Qırçı" partiyasının vəsətətini təmin edib. Partiyada məhkəmənin qərarını "tarixi" adlandırdılar.

Məlumat üçün qeyd edək ki, bu ilin fevral ayında Gürcüstanın Konstitusiyası Məhkəməsi şəxsi istifadə üçün 100 qrama qədər təzə marixuananın alınması və saxlanılmasına görə həbs cəzasını ləğv etmişdi.

Azərbaycanda da uzun müddətdir ki, Cinayət Məcəlləsinin 234.1-ci (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddəsinin dekriminalaşdırılması ilə bağlı müzakirələr aparılır. Bəzi hü-



ququşunaslər bildirirlər ki, narkotik vasitə istifadəçisi olmuş şəxslərə daha çox müalicəyə ehtiyacı olan şəxs kimi baxmaq lazımdır. Müzakirələrə baxmayaraq hazırda Azərbaycanda qanunvericiliyə görə, bütün növ narkotik vasitələrin istifadəsi qadağandır.

Marixuananın nə olduğuna gəlincə isə qeyd edək ki, marixuana çətəne bitkisinin quru-

dulmuş çiçəklə baş qismindən və yarpaqlarından əldə edilən, tütünə bənzəyən, yaşımıl və ya qəhvəyi bir maddədir. Toz marixuana isə kənaf bitkisinin çiçəkli baş qismindən qara və ya qəhvəyi ifrazatının toza çevrilmiş və ya qəlib halındadır.

Bu gün ABŞ, Argentina, Avstraliya, Belçika, Braziliya, Kamboca, Kolumbiya, Kostarika, Xorvatiya, Çexiya, Ek-

vador, Estoniya, Fransa, Hindistan, İran, Pakistan, Şimali Koreya, Urquvay, İspaniya kimi dünyanın müxtəlif yerlərində çətənənin istehsalı və istehlakına müxtəlif ölçülərdə icazə verilir.

Azərbaycanda marixuananın ləqallaşdırılması məsələsi real görünməsə də bu maddənin istifadəsinə görə həbsdə yatanların azadlığa buraxılması mümkün ola bilər. Belə ki, bu ilin 10 fevral tarixində ölkə başçısı İlham Əliyev penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosesual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə sərəncam imzaladı. Sərəncamda qeyd olunub ki, ictimai işlər cəzasının formal icrası təcürbəsinin qarşısı alınsın, ictimai işlər və azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan digər cəzaların icrasına effektiv

nəzarət təmin edilsin. Sərəncamda həmçinin bu da yer alıb ki, Azərbaycan Respublikasının Ali Məhkəməsinə tövsiyə edilsin ki, həbs qətimkan tədbirinin seçilməsi və azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi ilə bağlı məhkəmə təcürbəsini mütəmadi ümumiləşdirsin və bu sahədə ədalətli məhkəmə təcürbəsinin formalaşdırılmasını təmin etsin.

"Yeni Məsəbat"a danışan hüquqşünas **Əsəbəli Mustafayev** bildirib ki, bu məsələ ilə bağlı qərar qəbul edən zaman beynəlxalq təcürbəyə istinad etmək lazımdır:

"Məsələn, Hollandiyada marixuananın qapalı yerlərdə istifadəsinə icazə verilir. Orada tətbiq olunandan bu günə qədər nəticənin nə olması ilə bağlı tətqiqat da aparıldı. Tətqiqatçılar belə bir nəticəyə gəliblər ki, ölkədə ağır narkotik istifadəsi azalıb. İnsanlar daha çox yüngül narkotik maddə olan marixuana keçiblər. Marixuana isə bildirilir ki, insanın səhəti, ətraf mühit üçün çox da qorxulu deyil. Görünür, Gürcüstan da bu təcürbədən istifadə etmək istəyir. Çünki təkəcə Hollandiya deyil, bir çox ölkələrdə marixuananın məhz qapalı yerlərdə istifadəsinə imkan verilir. Ümumi yanaşma belədir ki, digər ağır narkotik maddələrdən fərqli olaraq marixuana insanları sadəcə olaraq əyləndirir. Azərbaycan isə ağır narkotik maddələrin istifadəsi çox geniş yayılıb. Ola bilər ki, hansısa səviyyədə ölkəmizdə də yüngül narkotik maddənin istifadəsinə icazə verilsin. Burada biz məsələ də var ki, Gürcüstanda və Avropa ölkələrində insanların qapalı mühitdən istifadəsi ge-

niş yayılıb. Bizdə isə bu, çox da geniş yayılmayıb. Daha çox məişətdə istifadə edirlər. Ola bilər ki, Azərbaycanda bu üsula mərhələ-mərhələ keçirilsin. Yəni qapalı mühitdə icazə verilsin və bunun tətqiqatı aparılsın. Bəlkə də bu, ağır narkotik maddələrin istifadəsinin qarşısını almaq üçün effektiv vasitə ola bilər".

Hüquqşünas bildirib ki, hələ ki, Azərbaycanda müalicə məsələləri hazır deyil:

"Ona görə də məhbusların müalicə mərkəzlərinə yerləşdirilməsi ilə bağlı konkret fikir söyləmək çətindir. Yəqin ki, tədricən buna da başlanılacaq. Həbs olunan şəxslərin də buna marağı olacaq ki, gedib müalicə olunsun. Qanun varsa bu, baş verəcək. Sadəcə olaraq nümunə olmadıq üçün danışmaq çətindir. Dəyişikliklərin hamısı dekabrın 1-dən etibarən qüvvəyə minir. Bu gündən etibarən nə dəyişiklik olacaqsə, zaman göstərəcək. 4-5 aydan sonra buna qayıtmaq olar ki, dəyişikliklər nə qədər effektiv oldu".

Hüquq müdafiəçisi Novella Cəfəroğlu da "Yeni Məsəbat"a bildirib ki, yüngül narkotik istifadəçilərinin həbs olunması doğru deyil:

"Bu barədə şəxsən daxili işlər naziri Ramil Usubovla da danışmışıq. İstifadə edənlərə həkim müalicəsi lazımdır. Həbsxanaya düşəndə də onlar yenə də istifadəçi olaraq qalırlar. Həbs etmək heç nəyi dəyişməz. Ona görə də Azərbaycanda bu şəxsləri müalicəyə göndərmək lazımdır. Bu, təkəcə mənim fikrim deyil. Ölkədə əksər hüquqşünaslar bu fikirdədirlər".

Q Əli RAİS

Azərbaycanda dini radikalizmin son zamanlar güclənməsi ilə bağlı səslənən narahatedici fikirlər durmadan artır. Dini radikalizmin Azərbaycanda daha çox hansı müsəlman dövlətlərin təsiri ilə güclənməsi ilə bağlı mövqelər də birmənalı deyil. Doğrudur, daha çox Səudiyyə Ərəbistanı və cənub qonşumuz İran burada önə çəkilir. Lakin bu iki dövlətdən hansının təsirlərinin yüksək olduğu barədə də dəqiq mövqe yoxdur.



Politoloq Elçin Mirzəbəyli hər hansı bir dövlətin adını birmənalı şəkildə hallandırmağın əleyhinədir: "Dini radikalizm və onun ən aqressiv təzahürü olan dini ekstremizm Azərbaycana, yaxud hər hansı bir ölkəyə müxtəlif istiqamətlərdən transfer oluna bilər. Burada İranın, Səudiyyə Ərəbistanının, Küveytin, yaxud hər hansı bir dövlətin adını birmənalı şəkildə hallandırmaq doğru olmazdı. Bəzən bu proseslərin içərisində üçüncü qüvvələr, yaxud İslam dininin yaygın olmadığı ölkələrin xüsusi xidmət orqanları da yer alırlar. Azərbaycan üçün ənənəvi olan, yaxud olmayan dini cərəyanları və onların ölkəmizə daxil olma yollarını bir-birindən ayırmaq lazımdır. Məsələn, İranın təbliğ və ya istifadə etdiyi metodlarla, məzhəb üzərindən yürüdülməsinə siyasətlə ərəb dövlətlərinin, o cümlədən Səudiyyə Ərəbistanının din üzərindən həyata keçirdiyi

siyasət arasında kifayət qədər böyük fərqlər var. Şübhəsiz ki, hər iki qütbün məqsədləri arasında müəyyən oxşar cəhətlər də var. İranın Azərbaycana yönəlmiş siyasətində məzhəb faktorunun milli identikliyin əvəz edicisi kimi təqdim olunması ön planda dayanır. Burada isə məqsəd Azərbaycanın ayrı-ayrı bölgələrini təsir dairəsində saxlamaq, Azərbaycanın şimalında və cənubundakı türk milli kimliyini arxa plana keçirmək, milli şüurun inkişafının - millətləşmə, dövlətləşmə və bütövləşmə prosesinin qarşısının alınmasından ibarətdir. İranın təbliğ etdiyi ideologiyada radikalizm mötədillik və əzabkeşlik obrazı arxasında pərdələnib. O, yalnız ekstremal situasiyalarda özünü büruzə verir. İranın dini təbliğatının daşıyıcıları belli bir mərhələyədək özlərini düşdükleri mühitin reallıqlarına uyğun şəkildə aparırlar. Səudiyyə

Azərbaycana dini radikalizm təhlükəsi İrandan, yoxsa Səudiyyədən gəlir?

Elçin Mirzəbəyli: "Hansı bir dövlətin adını birmənalı şəkildə hallandırmaq doğru olmaz"

və digər ərəb dövlətlərindən qaynaqlanan radikal dini cərəyanların təməlinə isə tək-cə panərəbizm meyilləri, milli identikliyin tədricən dini identikliklə əvəz olunması, ümmət faktorunun milli dəyərləri sıradan çıxarması təhlükəlidir. Azərbaycanda islam milli identikliyin tərkib hissəsi kimi qəbul olunur. Yəni islam dini Azərbaycan xalqının dünyagörüşünün, mədəniyyətinin formalaşmasında iştirak edən amillərdən biridir. Sadəcə bir elementdir. Azərbaycan xalqının üstünlüyü də, xoşbəxtliyi də bundadır. Təhlükəli olan milli kimliyin absurd, genetik əsası olmayan, yalnız ideologiyaya bağlı olan dini identikliyin, ümmətçiliyin tərkib hissəsinə çevrilməsi, onun içərisində itməsi və əriməsidir. Bu, millətin də, dövlətin də məhvi deməkdir. Din insanın və dövlətin həyatında müəyyən

bir yerdə dayanmalıdır. Ehtakamların təkəkkürə, düşüncəyə hakim kəsilməsi cəmiyyəti inkişafdan, elmi-texniki tərəqqidən geri saxlamaq üçün ən təhlükəli vasitədir".

"Sivilizasiyalar və konfliktlər" Analitik Mərkəzinin rəhbəri Əhəd Məmmədli hesab edir ki, Azərbaycanda dini radikalizm aşağı səviyyədedir: "Digər ölkələrə baxanda Azərbaycanda dini radikalizm aşağı səviyyədedir. Bu xalqımızın tolerant və dünya görüşlü olduğundan, Fərq etməz dini radikalizm haradan gəlir, dövlət tərəfindən bunun qarşısı dərhal alınmalıdır. Amma bundan əlavə, dövlət dindarlara açıq olmalıdır. Onların mənəvi tələbatına məscidlər, mədrəsələrin açılması ilə cavab verməlidir. Qaşınmayan yerden qan çıxarılmamalı, təhsil ocaqlarında hicab problemi

olmamalı, Türkiyə təcrübəsindən istifadə edilməli, din xadimlərimiz dünyəvi təhsilli olmalı, savadsız molla iyerarxiyasına son qoyulmalıdır. QMI və Dini Komitəyə xalq arasında dini nüfuzu olanlar rəhbərlik etməlidir. İslam Universitetinə, BDU-nun İlahiyat fakültəsinə, Türkiyə və digər müsəlman ölkələrindən yüksək savadlı texnoloqlar dəvət edilməlidir. Yuxarıda qeyd edilən islahatlar olmasa qədər ölkədə həmişə dini radikalizm təhlükəsi olacaq. İran və Səudiyyə Ərəbistanına gəldikdə isə İran kök və tarixən bizə daha yaxın olduğuna baxmayaraq, Azərbaycan müstəqilliyini bərpa edəndən sonra İrandan fərqli, Səudiyyə Ərəbistanı Azərbaycanın Qarabağ məsələsi başda olmaqla hər yerdə yanındadır. Məsələn, Türkiyə və Pakistanla yanaşı Səudiyyə Ərəbistanı da, Azərbaycana görə İndiyə qədər Ermənistanla diplomatik əlaqə qurmayıb. Təəssüf ki, İran haqqında bu sözləri deyə bilmərik. Aprel döyüşlərində Türkiyə və Pakistanla birlikdə, Səudiyyə Ərəbistanı da Azərbaycanın yanında oldu, amma İran olmadı".

□ **Cavanshir ABBASLI**

Azərbaycanda bitməyən internet problemi

Ekspert: "Özəl provayderlər istifadəçiləri aldadır və böyük qazanc əldə edirlər"

Azərbaycanda uzun müddətdir ki, əksər insanlar internet problemindən şikayətlənirlər. Vətəndaşlar bildirlər ki, provayder şirkətlərə vaxtı-vaxtında ödəniş etsələr də, lazımı sürətdə internet ala bilmirlər. Bununla bağlı dəfələrlə mətbuatda yazılar dərc olunub, problem qabardılıb. Lakin heç bir faydası yoxdur. Provayder şirkətlərlə əlaqə saxladıqda onlar bildirlər ki, internetin sürətində hər şey qaydasındadır. Yaxud da problemin kabel xətlərində olduğunu söyləyirlər. Dövləti ilə günahı az qala müştərinin üzərinə yıxırlar.

"Yeni Müsavat"a danışan **Azərbaycan Internet Forumunun prezidenti Osman Gündüz** bildirib ki, global olaraq məsələni həll etmək üçün işə internet bazarından başlamaq lazımdır:

"Sərbəst, azad rəqabəti təmin etmək lazımdır. Bazanın 50 faizi dövlət provayderlərinin nəzarətindədir. Mə-

sələn, Bakinternet, Aztelekom və sairə. Bu yaxınlarda 250 mininci müştərilərinin qoşulmasını elan etdilər. Burdan da görünür ki, pərakəndə internet bazarına nəzarətdə üstünlük dövlət provayderlərindədir. Dövlət provayderlərinin start vəziyyəti özəllərə nisbətən daha üstündür. Bu isə bazarda dis-

komfort şərait yaradır və azad rəqabətin formalaşmasına mane olur. Ona görə də özəl provayderlər bu diskomfort vəziyyətdən istifadə edərək gəlir əldə etmək üçün istifadəçiləri aldadırlar. Burada gizli bir şey yoxdur. Özəl provayderlər istifadəçiləri çəkiddə aldadır və böyük qazanc əldə edirlər. Məsələn, müştəri ilə müqavilə bağlayaraq bildirir ki, sizə 3 meqabit internet verəcəm, ancaq 2 meqabit verir. Nəticədə istifadəçi müqavilədə nəzərdə tutulan sürəti əldə edə bilmir. Əlbəttə ki, bura



nəzarət etməli olan qurum da İqtisadiyyat Nazirliyində istehlakçıların hüquqları ilə bağlı dövlət xidməti və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirliyidir. Bu iki qurum məsələlərə nəzarət etməlidir. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirliyi indiki halda həm də tənzimləyici qurumdur. Mövcud şəraitdə nəzarət yetərli deyil. O cümlədən də ictimai nəzarətdə də problemlər var. Çünki ictimai nəzarət üçün də yetərincə informasiya lazımdır. Düşünürəm ki, aldatma ilə bağlı məhkəmə çəkişmələrinin ol-

ması, bununla əlaqədar xüsusi vəkəllərin ixtisaslaşması, istifadəçilərin isə maariflənməsi vacibdir. İstifadəçi bilməlidir ki, "çəkiddə" aldadıldığına necə sübuta yetirməlidir. Bu işlərdə də düşünürəm ki, hüquq xidmətləri yardımçı olmalıdır. Bütün bunlar ümumi iş üçün faydalı olar. İş necə aktlaşdırmaq, məhkəməyə çıxarmaq kimi məsələlərlə məşğul olunmalıdır".

O.Gündüz bildirib ki, özəl şirkətlərin yeraltı kanallardan da istifadəsində problem var: "Yeraltı kabel-kanal sistemindən istifadədə problemlər var. Yəni dövlətə məx-

sus olan bu kabel-kanal sistemindən dövlət provayderləri daha effektiv istifadə edə bilirlər. Özəllər isə pis vəziyyətdə qalırlar. Özəl dövlət qurumuna müraciət edir ki, yeraltı kabel-kanaldan istifadə etmək istəyirəm və filan yerə fiber optik xətt çəkəcəm. Xahiş edir ki, ona şərait yaradılsın. Bu müraciət isə uzun müddət ortalıqda fırlanır. 5, 10 gün, hətta 1 ay belə fırlanır. Müraciət edən də internet almamalıdır axı. Bu qədər müddəti gözləyə bilmir. Nəticədə o, dövlət qurumuna müraciət edir və onun müraciətinə dərhal baxılır. Baxın, özəl provayder müraciət edəndə 1 aya həll edildi, dövlətə müraciət etdikdə, dərhal məsələ həllini tapdı. Ona görə də problemlər böyüyür. Bu baxımdan hesab edirəm ki, tənzimləyici qurum dövlət və özəl provayderləri bərabər əsaslarla kabel-kanal sistemindən istifadəsinə şərait yaratmalıdır. Bununla bağlı yeni qaydalar olmalıdır. Ancaq hələ ki, bu istiqamətdə iş görülmür".

□ **Əli RAIS**

Gədəbəyin icra başçısı sahibkarın mülkünün dağıdılmasından danışdı

Başçı əsassız arqumentlərlə özünə haqq qazandırmaya çalışır; **hüquqşünas:** "Ramiz Yediyarovun davranışları prezidentin sahibkarlıqla bağlı qərarlarını sayə salmamağın göstəricisidir"

"İnanıram ki, bundan sonra Gədəbəyin icra başçısı Ramiz Yediyarovu yerində oturdacaqlar"

Gədəbəyin icra başçısı Ramiz Yediyarov sahibkar Fəxrəddin Bağirovun ticarət obyektinin qapı-pəncərələrini daşla hördürməsi məsələsinə reaksiya verib. İcra başçısı virtualaz.org-un Gədəbəyə ezam olunmuş müxbirlərinə deyib: "Biz ona öz biznesini bunun üçün hər cür şərait yaradılmış rayon mərkəzinin çıxışına köçürməyi təklif etdik. Özü də hər şey pulsuz təklif olunurdu və bu ev də onun ixtiyarında qalacaqdı. Yeri gəlmişkən, o, burada başqa kommersiya obyektini təşkil edə bilərdi. Qonşuluqda tikinti malları satan həmkarları bizim təklifi qəbul etdilər və tikinti materialları ticarətini rayonun mərkəzindən onun kənarına köçürdülər, köhnə mağazaları isə başqa obyektlərə çevirdilər. Məsələn, ən yaxın qonşuları tikinti malları ticarətini dediyimiz ünvana köçürdülər, köhnə yerdə isə gözəl mebel mağazaları açdılar. Buna görə də, burada sahibkarların sıxışdırılmasından söhbət gedə bilməz".

Bəs söhbət nədən gedə bilər?

Sahibkarın obyektinin qapı-pəncərələri daşla tikilib, obyekt faktiki blokada alınmış, orada ticarət bu üzədən dayanıb. İşçilər, sahibkar işsizdir. Yeni qazancları da yoxdur. Bunun adı sahibkarın sıxışdırılması deyilsə, nədir?

Bu sual ətrafında icra başçısı fikirlərini davam edir: "Düzdür, Bağirovla bağlı başqa problemlər yarandı və onlar bir çox qaydaların pozulması ilə əlaqədardır ki, bunların həllindən sonra həmin obyekt, ümumiyyətlə, sökülə bilər. Belə ki, bu əraziyə reyestrden çıxarış ("kupça") yerli aqrar islahatlar idarəsi tərəfindən 2009-cu ildə verilmiş sənədə əsasən təqdim olunub. Halbuki, həmin idarə bundan 3 il əvvəl fəaliyyətini dayandırıb. Anlamaq olmur ki, ləğv edilmiş struktur bu cür sənədi necə verə bilərdi. Bu gün bu məsələ ilə müvafiq orqanlar məşğul olur və onlar yekun qərar verəcəklər. Bundan savayı, mağazanın hətəndən yüksək təzyiqli qaz kəməri keçir və onun üzəri bir neçə metr qalınlıqda torpaqla örtülüdür. Bu, yalnız mağazanın özü, işçiləri və müştəriləri üçün deyil, eyni zamanda yaxınlıqda yerləşən evlər və onların sakinləri üçün

də böyük təhlükə mənbəyidir. Yeri gəlmişkən, "Azəriqaz" artıq vəziyyətlə tanışdır və yəqin ki, tezliklə onlar da qərarlarını verəcəklər. Evin divarları da FHN-lə razılaşdırılmadan yənidən qurulub".

İcra başçısı özünü 2 "şərik" də tapıb

Ramiz Yediyarovun sözlərindən belə aydın olur ki, o, özünün qanunsuzluğuna artıq 2 dövlət qurumunu da şərik çıxarmağa hazırlaşır və bütün bunlar ölkədə sahibkarlığın inkişafı üçün tədbirlərin görülməsi istiqamətində addımlar atılarkən baş verir.

Başçının açıqlamasından sonra **sahibkar Fəxrəddin Bağirov** isə Yediyarovun yadına sadəcə olaraq xırda bir təfərrüatı salır: "İş burasındadır ki, bu tikilini mən təxminən 2012-ci ilin ortalarında yerli sakin Məhəmməd Hüseynovdan almışam və o buranı yarım il ərzində yerli hakimiyyətdən aldığı icazə ilə tikinti malları dükanı kimi işlədib. Bütün rəsmiyyətə əməl etməklə aldım. Hüseynovun bu obyektdə "kupça"sı var idi, deməli, bu da avtomatik olaraq xəbər verir ki, bütün texniki tələblər, o cümlədən dayaq divarları, qaz kəməri (yeri gəlmişkən, yüksək təzyiqli deyil, orta təzyiqli) orada nəzərə alın

nıb. Axı FHN-in və "Azəriqaz"ın icazəsi olmadan "kupça" verilmir".

Sahibkar icra başçısının obyektini köçürməsi məsələsinə də aydınlıq gətirib. Məlum olub ki, başçının köçürmə siyasəti də əks effekt verib: "Bəli, mənə mağazanı şəhərin kənarına köçürmək təklif olunmuşdu. Lakin birincisi, həmin obyekt, bildiyimə görə, Kənd Təsərrüfatı Nazirliyinin kimya birliyinin balansındadır və bu bir az şübhə yaratdı. İkincisi, ora cəmi bir nəfər köçdü, çoxları isə öz tikinti materialları mağazalarını bağladılar, satdılar, ya da fəaliyyət sahəsini dəyişməyə məcbur oldular. Yeni sahibləri isə həmin mağazaları mebel mağazalarına və digər obyektlərə çevirdilər, halbuki, elə həmin Heydər Əliyev prospektində indiyə qədər də şəhərin abadlığına zərər gətirmədən 2 tikinti materialları mağazası fəaliyyət göstərir. Nəhayət, yeni yerdə indiyə qədər də tez xarab olan və kiçik həcmli malların - divar kağızlarının, bahalı sanitariya texnikasının avadanlıqlarının və s. saxlanması üçün elementar şərait yoxdur. Məgər bu eyni dəyərli təklifdir?"

"Yediyarov anlamalıdır ki, dövlətə, Konstitusiyaya, dövlət başçısının qərarlarına qarşı gedir"

İqtisadçı-ekspert, hüquqşünas Əkrəm Həsənov deyir ki, belə hallar Azərbaycanda sahibkarlığa ciddi ziyan vurur, ölkədə aparılan iqtisadi siyasəti alt-üst edir: "Nobel mükafatçısı olan iqtisadçılar deyirlər ki, o ölkədə ki, mülkiyyət hüququ qorunmur, orada inkişafdan danışmaq yersizdir. Sahibkarlığın əsasını nə təşkil edir? Mülkiyyət. Yeni sahibkar obyektdə fəaliyyət göstərir. Mülkiyyət hüququ Azərbaycan Konstitusiyasında təsbit olunub. Mülkiyyət hüququ mülkiyyətinin öz mülklərinə sahiblik etmək, istifadə və ona dair sərəncam verməsidir. Sahibkarlıq fəaliyyətinin kökünü bundadır. Azərbaycanda sahibkarların sıxışdırılması dövlət başçısının yürütdüyü siyasətə qarşı addım olmaqla yanaşı Konstitusiyanın əsaslarına zərərdir. Gədəbəyin icra başçısı Ramiz Yediyarov bunu bilməlidir. Yediyarov anlamalı



dir ki, dövlətə, Konstitusiyaya, dövlət başçısının qərarlarına qarşı gedir".

Ə.Həsənov deyir ki, sahibkarın öz obyektindən istifadə edə bilməməsi, orada sahibkarlıq fəaliyyətini davam etdirə bilməməsi çox ciddi bir cinayət ortada olmasından xəbər

haqda bunları deyib: "Prezident İlham Əliyev Apelyasiya Şurasına müraciət etməlidir. Prezident bu şuraları mehiz sahibkarların hüquqlarını qorumaq üçün yaradıb. Bu gün hər icra hakimiyyəti orqanı yanında Apelyasiya Şurası fəaliyyət göstərir. Sahibkar ilkin olaraq Gədəbəy ic

aliyyəyə başlaya bilmirlər. Sadəcə elə icra hakimiyyətləri var ki, doymurlar, təpəgözlük edirlər. Sahibkarlara qarşı cianyyət etməkdən çəkinməzlər".

Ə.Həsənov sahibkarın məhkəməyə müraciət hüququnun da olduğunu deyib. Bildirib ki, icra başçısı sahibkarın



verir: "Mülkiyyət hüququ təkə obyektə sahiblikdən ibarət deyil. Konstitusiyamızda təsbit olunub ki, mülkiyyət hüququ təkə sahiblik deyil, sərəncam vermək və istifadədir. Əgər sahibkar öz əmlakından istifadə edə bilmərsə, deməli, onun Konstitusiyaya ilə qorunmalı olan, bu halda ciddi şəkildə, böyük qanunsuzluqlara yol verməklə bu hüququ pozublar. Ortada sahibkara qarşı törədilən cinayət tərkibi var. Bu qanunsuzluqda kimlər iştirak edib, kim göstəriş verib, hər biri qanun qarşısında cavab verməlidir. Bu sahibkarlıq fəaliyyətinin kökünü bundadır. Azərbaycanda sahibkarların sıxışdırılması dövlət başçısının yürütdüyü siyasətə qarşı addım olmaqla yanaşı Konstitusiyanın əsaslarına zərərdir. Gədəbəyin icra başçısı Ramiz Yediyarov bunu bilməlidir. Yediyarov anlamalı

ra Hakimiyyəti yanında Apelyasiya Şurasına müraciət etməlidir. Oradan aldığı cavab qane etməsə, həmin cavabla Prezident yanında Apelyasiya Şurasına müraciət etməlidir. İnanıram ki, bundan sonra Gədəbəyin icra başçısı Ramiz Yediyarovu yerində oturdacaqlar. Qanunun sət üzünü ona göstərəcəklər. Sahibkarın obyektinin qarşısına hasar çəkilməsi özbaşınalıq, qanunları, Prezidentin sahibkarlıqla bağlı qərarlarını sayə salmamağın göstəricisidir. Necə yeni icra başçısı sahibkarın mağazasının qapı-pəncərəsini hördürür? Bu böyük cinayətdir. Yerlərdə sahibkarlar icra hakimiyyətlərinə görün-baxım etmərlərsə, fə-

obyektinin giriş-çixışlarını hasarlaşdırmaqla vəzifə səlahiyyətlərini aşmış, rüşvət tələbi olubsa, korrupsiya cinayəti törədilib: "Bu əməllərə görə cinayət məsuliyyəti nəzərdə tutulur. Belə əməlləri törədən şəxsləri 12 ildək cəza gözləyir".

Yada salaqla ki, "Yeni Müsavat" əməkdaşları da Gədəbəyə ezam edilərək orada baş verən sahibkarlığa qəsd haqda reportaj hazırlamışdılar. Həmin reportajla bu linkə http://musavat.com/news/gedebeyin-icra-bascisi-musibeti-fexreddin-i-yeniden-yazir-reportaj-fotolar-video_485354.html keçid etməklə tanış ola bilərsiniz.

□ E.HÜSEYNOV

Elan

Qayxiyev Eldəniz Vaqif oğluna məxsus nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi itidiyinə görə etibarsız sayılır.

Kişilər!!! Diqqət!!! Axırıncı sans!!!

Əgər sizə Azərbaycanda, xaricdə kömək edə bilməyiblərsə, onda Dr. Vaiz Səmədov sizə kömək edə bilər

- * Cinsi zəiflik
- * Cinsi marağın azalması
- * Vaxtıdan tez toxum ifrazatı
- * Toy gecəsinin uğursuzluqları
- * Prostatitlər (vəzin böyüməsi)
- * Prostat vəzinin düyünlü adenomasi
- * Sonsuzluq
- * Sidik aktların pozulmaları
- * Gərginlik, yuxusuzluq, yaddaşın pozulması və digər kişilərin şikayətləri.

Oğlan uşaqlarında və yeniyetmələrdə

- * Enurez,
- * Saçların tökülməsi,
- * Sızanaqlar,
- * Cinsi orqanların inkişafdan geri qalması (8-10 yaşından sonra).

Doktor V.Səmədovla saat 11:00-dan sonra, (050) 213-88-05 nömrəsi ilə əlaqə saxlamaq olar.

Həkimin TV çıxışlarını youtube.com və facebook.com-da izləyə bilərsiniz.

Xəbər verdiyimiz kimi, prezident İlham Əliyevin fərmanları ilə sahibkarlar tərəfindən manatla alınan kreditlərə təminat verilməsi və hesablanmış faizlərə görə subsidiya verilməsi qaydaları təsdiq edilib.

Qaydalara görə, borcalan tərəfindən kredit sifarişi ilə müvəkkil banka müraciət olunduqdan sonra bank münasib hesab etdikdə zəmanət üçün Kredit Zəmanət Fonduna müraciət edir. Zəmanət almaq üçün Kredit Zəmanət Fondu və müvəkkil banklar arasında çərçivə müqaviləsi bağlanılır. Zəmanət yalnız Azərbaycanın qeyri-neft sektorunda olan sahibkarların öhdəlikləri üzrə verilir. Bundan əlavə, zəmanət almaq üçün kreditin məbləği 30 000 (otuz min) manatdan az; kreditin müddəti 7 (yeddi) ildən çox; kredit xəttinin müddəti 12 (on iki) aydan artıq; kredit üzrə güzəşt müddəti 2 (iki) ildən artıq, dövlətə vəsaitlərinin maliyyələşdirilməsi məqsədilə alınmış kreditlərin müddəti 2 (iki) ildən artıq, bir borcalanın və ya bir-biri ilə əlaqədar borcalanlar qrupunun bütün müvəkkil banklar üzrə zəmanət verilən cəmi kreditlərinin məbləği 3 000 000 (üç milyon) manatdan çox olmamalıdır.

Qaydalara əsasən Kredit Zəmanət Fondu sahibkarlar tərəfindən manatla alınan kreditlərə hesablanmış faizlərə görə də subsidiya da verəcək. Subsidiyaya verilmiş üçün müvəkkil bankın müraciəti Kredit Zəmanət Fonduna zəmanət alınması ilə bağlı tələb olunan sənədlərlə eyni vaxtda təqdim edilir. Sözügə-

Kiçik və orta sahibkarlığın inkişafı

“Üçün əlavə stimul”

Yeni yaradılan Kredit Zəmanət Fondu sahibkarlara nə verəcək?



dən faiz subsidiyası illik faiz dərəcəsi 20 faizdən çox olmayan kreditlər üçün verilir və faiz subsidiyası kreditin faiz dərəcəsinin azı 6 faiz bəndini borcalanın ödəməsi şərtlə müddəti 3 il və on-

dan az olan kreditlər üçün - illik faiz dərəcəsinin 8 faiz bəndi miqdarında; müddəti 3 ildən artıq olan kreditlər üçün - illik faiz dərəcəsinin 10 faiz bəndi miqdarında.

Qaydaları şərh edən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin departament rəhbəri Ayaz Çaparlı bildirib ki, subsidiya dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək: "Prezident İlham Əliyev tərəfindən Kredit Zəmanət Fondunun yaradılması real sektora maliyyə sektoruna daxil olan maliyyə risklərinin bölünməsi, bankların dayanıqlılığını və real sektora maliyyə axınının gücləndirilməsi, əks-dolarlaşmanın stimullaşdırılması və Azərbaycanda rəqəmsal ödənişlərin genişləndirilməsinə nail olmaq üçün mühüm bir addımdır. Bu maliyyə inklüzivliyinin artırılması, sahibkarların maliyyə mənbələrinə çıxış imkanlarının genişləndirilməsi və maliyyə xidmətləri ilə təminatın yaxşılaşdırılmasına xidmət edəcək. Ölkədə maliyyə inklüzivliyinin ar-

timinə nail olunması iqtisadi fəaliyyətin dəstəklənməsinə, sahibkarlığın inkişafına, məşğulluğun yaxşılaşdırılmasına da əlavə dəstək verəcək."

İqtisadçı-ekspert Pərviz Heydərov deyir ki, belə bir qurumun təşkil olunmasına çoxdan ehtiyac vardı: "Çünki bu, sahibkarlığın aşağı təbəqəsinin inkişafı üçün tələb olunan şərtlərdən biri sayılırdı. Fondun yaradılmasına dair fərmandan da qeyd edilir ki, Fond sahibkarların müvəkkil banklardan manatla aldıkları kreditlərə təminat və ölkə Prezidentinin müəyyən etdiyi hallarda və qaydada həmin kreditlərə hesablanmış faizlərin bir hissəsinə subsidiya verən hüquq şəxs sayılır. Fondun fəaliyyətinin təmin edilməsi haqda Prezidentin bu günlərdə, yəni 29 noyabr 2017-ci il tarixdə imzaladığı Fərmanla iş sözügedən qurumun Nizamnaməsi ilə strukturu və sahibkarlar tərəfindən manatla alınan kreditlərə təminat, həmçinin kreditlərə hesablanmış faizlərə görə subsidiya verilməsi qaydaları təsdiq edilmişdir. Qeyd oluna bilər ki, ölkədə Sahibkarlığa Kömək Milli Fondu (SKMF) vardı və bu mövcud olduğu halda belə bir qurumun yaradılmasına ehtiyac nədən irəli gəlirdi. Məsələn, SKMF-in neçə illərdir fəaliyyəti deməyə əsas verir ki, ölkədə kiçik və orta sahibkarların

mövcud maliyyə resurslarına çıxışı heç də qənaətbəxş deyil və bunu sözügedən kateqoriya üzrə sahibkarlığın ümumi inkişaf səviyyəsi də aşkar şəkildə sübut etməkdədir. Bu da ondan irəli gəlir ki, kiçik və orta sahibkarların kreditləşdirilməsi sahəsində müvafiq təminat, zəmanət olmadıqdan risk həddi yüksək səviyyədədir. Bunu kim təmin etməli idi? Təbii ki, dövlət... Məhz dövlət kiçik və orta sahibkarlığın inkişafı qayğısına qalmalı olduğundan, sərbəst maliyyə vəsaitlərinə çıxışın asanlaşdırılması vəzifəsinə də həll etməyə məhkum sayılırdı. Nizamnamədə qeyd olunduğu kimi qurumun bütün səhmlərinin ilk mərhələdə dövlətə məxsus olacağı faktı da bundan irəli gəlir".

Fondun təsdiq olunmuş sahibkarlar tərəfindən manatla alınan kreditlərə təminat, həmçinin kreditlərə hesablanmış faizlərə görə subsidiya verilməsi qaydalarına gəlinə, ekspertin sözlərinə görə, bəzi detallar nisbətən ağır görünü, və ya mükəmməl görünməyə bilər: "Ancaq biz iqtisadiyyatın real vəziyyətini, mövcud maliyyə və biznes şəraitini, o cümlədən bank sistemi və digər əlaqəli sektorlarda durumu da nəzərə almalıyıq. Və bu nöqtəyə-nəzərdən, təsbiq olunmuş qayda və şərtləri hələlik məqsəduyğun hesab edə bilərik".

□ **Dünya SAKIT**

Qışda dəm "terrorundan" necə xilas olmalı...

Qaz sobaları alarkən diqqətli olun ki, ölümə bir addım yaxınlaşmayasınız; **Eyyub Hüseynov:** "Azərbaycan qazı o sobaların standartına uyğun gəlmir..."

Havalar soyuyan gündən dəm qazı can almağa davam edir. Maraqlısı burasındadır ki, yay aylarında dəm qazından zəhərlənmə, ölüm halı baş vermir. Ancaq qış gələndə kimi demək olar ki, hər gün bir və ya bir neçə nəfərin dəm qazından boğulması, hətta ölməsi xəbərini alır.

Bir çoxları yay aylarından fərqli olaraq, tələbat artdığı üçün qışda qaza müdaxilələr edildiyini, əlavə maddələr vurulduğunu iddia edir. Ekspertlər isə bu cür neqativ halların baş verəməsinə səbəbin qazdan düzgün istifadə edilməməsinin olduğunu deyir, həmçinin bu cür ölüm hallarının artmasına səbəb kimi ölkəmizə gətirilən qaz sobaları, su qızdırıcıları göstərilir.

Ölkəmizə İran, Türkiyədən gətirilən və kустar üsulla hazırlanan qaz sobalarının standartlara uyğun olmadığı üçün qatillimizə çevrildiyi də səsləndirilən fikirlər arasındadır. "Azəriqaz"ın mətbuat xidmətinin rəhbəri İbrahim Kərbəlayev qəzetimizə ötən sayında açıqlamasında qazın tərkibinin dövlət standartına uyğun tənzimləndiyini və xüsusi laboratoriyalarda yoxlanıldığını bildirib: "Qazın tərkibi təmizdir, içində hər hansı zəhərli bir maddənin olmasından söhbət gedə bilməz". İ.Kərbəlayev əlavə edib ki, sadalanan texniki parametrlərə əməl olunsa, hər hansı bədbəxt hadisənin baş verməsi mümkün deyil.

Qeyd edək ki, son vaxtlar əhali qazın təzyiqinin həddən ar-

tıq aşağı düşməsindən, evləri isitmədiyindən şikayətlənir. Belə olan təqdirdə isə bir çoxu evdə hətta dörd göz qaz sobalarına belə müdaxilə etmək məcburiyyətində qalırlar. Bu da təhlükəyə zəmin yarada biləcək səbəblərdən birinə çevrilir. Ancaq problem kökündən həll ediləndiyi üçün insanlara başqa çarə qalır.

Biz də qatillimizə çevrildiyi iddia edilən qaz sobalarının haradan gətirildiyini, qiymətini və standartlara nə dərəcədə cavab verib vermədiyini öyrənmək üçün "Vasmoy bazar" kimi tanınan "8-ci kilometr" bazarına üz tutduq. Burada daha çox İrandan gətirilən qaz sobalarına rast gəldik. Satıcılar elə ən yaxşı sobaların da İran sobaları olduğunu deyirlər. Ancaq bununla yanaşı, Türkiyə və kустar üsulu ilə hazırlanan və "ceyran" peçlərini xatırladan sobalar da var idi. Onların qiyməti isə ölçüsündən asılı olaraq 100-300 manat arasında dəyişir.

Soba satıcısı Vüqar Abdullayev deyir ki, İrandan gətirilən peçlər alıcılar tərəfindən gətirilən dəyişikliyi genişləndirilir: "Peçlərin hamısı İrandan gəlir. Məndə

olan sobaların qiymətləri 170, 230, 250 və 300 manat arasındadır. Sobaların alıcısı var, amma elə siz deyən çox alan yoxdur. Biz həm də dəmirdən özümüz də düzəlirik. Bu, nisbətən ucuz başa gəlir. İran sobaları oranın qaz təzyiqinə uyğun hazırlanıb. Bildiyim qədəri ilə İranda qazın yanması üçün normal təzyiq 178 millimetrdir. Amma bizim şəbəkədə o qədər təzyiq yoxdur. Bizdə optimal təzyiq 130 millimetr götürülür. Buna görə də çox vaxt bu sobalara müdaxilə edirlər ki, istiliyi ala bilsinlər. Təbii ki, bu yol verilməzdir. Amma əhalini də qınamaq olmaz. Onlar soba alır ki, soyuq qış günündə evləri isinsin. Azərbaycan öz qaz standartına uyğun olaraq soba istehsalına başlasa, daha yaxşı olar. Sadəcə olaraq bu sobalardan istifadə zamanı diqqətli olmaq lazımdır".

Qeyd edildiyi kimi, qaz sobalarına müdaxilə edilmiş deyisi böyüdülsə, bu çox təhlükəli ola bilər. Bu zaman yanma prosesi pozulur, karbon 4 oksid əvəzinə, karbon 2 oksid - dəm qazı ayrılır ki, bu da zəhərlənməyə zəmin yaradan bir səbəbdir. Bundan başqa zəhərlənmələr hamam otağında da çox baş verir. Mütəxəssislər bildirirlər ki, qaz kolonkaları vann otağında elə qurulmalıdır ki, 1 saatda havanı 3 dəfə dəyişə bilsin. Tüstü tamamilə bayıra ötürülməlidir. Tüstü bacası-

nın boruları damın üstündən yarı metr hündürlə qoyulmalıdır. Qapının aşağısında isə deşiklər olmalıdır. Bütün bunlara əməl etməyəndə bayıra ötürülməli olan dəm qazı içəri ötürülür və oradakı adamı zəhərləyir. Bundan başqa üstü bacalarının diametri işlətmə gücündən asılı olaraq, 100 millimetrdən 150 millimetrdək olmalıdır.

Maraqlıdır, evimizə qış aylarında dəm qazı vasitəsilə daxil olan əcalın qarşısını necə ala bilərik? Bunun əsas qaynağı nədir, qazın tərkibi, qaz peçləri, diqqətsizlik yoxsa tamamilə başqa səbəblər var?

Azad İstehsalatçıların Birliyinin sədri Eyyub Hüseynov qaz sobalarının standart uyğun gətirildiyi, ancaq verilən qazın standart uyğun olmadığını deyir: "O cümlədən İrandan gətirilən sobalar da standart uyğundur. Sadəcə olaraq Azərbaycan qazı o sobaların standartına uyğun gəlmir. Qazın təzyiqi aşağıdır, ona görə də sobalara məcbur olurlar ki, müdaxilə etsinlər. Orada dəliyi genişləndirirlər və beləcə standartdan kənarlaşdırılır. Məsələn, şəhərin mərkəzi olan Nizami-100 ünvanından mənə şikayətlər gəlir ki, neçə ildir burada qazın təzyiqi aşağıdır. Əhali məcburdur ki, qaz cihazlarına, dördgözlərə müdaxilə etsin. Kolonkalar yan-



mır. Düşünürəm ki, problem qazın keyfiyyətindədir. Əlbəttə, yanğınların səbəbi istehlakçılardan onların evinə girib dost olmuş əcal barədə xəbərsiz olmasındadır. Əhəlinin çoxu şəhərin mərkəzi yerlərində kirayədə qalır. Qazdan istifadə bacarıqları yoxdur. Ölkənin əmtəə bazarında külli miqdarda standartlara uyğun olmayan kabel satılır. Bu kabellərdən də yanğınlar baş verir. Bütün bunlar kompleks həll olunmalıdır. Çox

təəssüflər olsun ki, bu qədər insan ölümü ilə müşahidə olunan məsələlərdən Fövqəladə Hallar Nazirliyi, "Azəriqaz" kənarında durur. İstehlakçılarla bağlı mütavilələrdə "Azəriqaz", yəni təchizatçı üzərinə heç bir məsuliyyət götürmür. Yalnız istehlakçının borcudur və təchizatçının da heç bir məsuliyyəti yoxdur. Əlbəttə, belə yerdə cinayət baş verir".

□ **Günel MANAFLI**
□ **Fotolar müəllifindir**



MÜSAVAT

Son səhifə

N 252 (6866) 2 dekabr 2017



Qadın biznesə başlamaq istəsə... ən azı 10 min dolları olmalıdır

Biznesə başlamaq üçün qadına kişi ilə müqayisədə iki dəfə az resurs lazımdır. Sahibkar fəaliyyətini öyrənən "Global Entrepreneurship Monitor"un məlumatlarına əsasən, 2015-ci ildə ABŞ-da qadınlara öz biznesinə başlamaq üçün kişilərlə müqayisədə iki dəfə az vəsait lazım oluborta hesabla 10 min dollar.

Tədqiqatın həmmüəllifi, "Babson" universitetinin professoru Donna Kelli qeyd edir ki, şirkəti işə salmaq lazım olan qadın-sahibkarlar daha enerjili olurlar. ABŞ üzrə statistikaya görə, biznes açan qadınların demək olar ki, yarısı işə 10 min dollardan az büdcə ilə başlayıb. Araşdırma onu da göstərib ki, iş quran qadınlar öz ailə üzvlərinə kişilərdən daha çox arxalanırlar.

Qadınların biznes seçimi də fərqlidir. Zərif cinsin nümayəndələri daha çox müştəriyə yönələn biznes, ticarət müəssisəsi və xidmətləri yaratmağa meyilli olurlar. Məsələn, əl işlərindən ibarət məhsulların satışı ilə məşhur "Etsy" onlayn-platformasından bildirişlər ki, bu resursda satıcıların əksəriyyəti - 86%-i qadınlardır. Nəhayət, araşdırmalar göstərir ki, qadınlar adətən biznesə 35-44 yaşadək başlayır, kişilər isə 25-34 yaşlarında.

Açıqca yazan qadın həbs olundu

Minnesota ştatı məhkəməsi Şaron Lavon Russo adlı qadını qonşusuna açıqca göndərdiyi üçün həbs edib. İki günlük həbs cəzasının səbəbi isə qadının daha öncə ona edilən xəbərdarlığa əhəmiyyət verməməsi olub. Məhkəmə onun qonşularına qarşı hər hansı hərəkət etməsini yasaqlamışdı. Sözügedən yasaq qərarı bir neçə il öncə verilib. Həmin vaxt qonşuları ilə tez-tez dalaşan qadın barədə məhkəmə ilginç qərar çıxarmışdı: qonşularla hər hansı ünsiyyət həbslə nəticələnməkdir.

Aralarında soyuq münasibətlər olmasına baxmayaraq, Şaron Lavon qonşusuna açıqca göndərdiyi üçün məhkəmə qarşısına çı-



xarılıb. Qonşusu iddia edib ki, düşmən münasibətlərdə olduğu Şarondan təbrik açıqcası almaq onu qorxudub. Müstəntiq Şaronun 90 gün müddətinə həbsini istə-

yib. Hakim Qalen Vaa isə insanlar arasındakı sadə olmayan münasibətləri də nəzərə alaraq, bu həbsin 2 günə qədər azaldılması barədə qərar verib.

Uşaq 150 kilo idi, arıqlamaq üçün bankaladı



150 kilo ağırlığında olan və heç cür çəki verə bilməyən 11 yaşındakı çinli uşaq ənənəvi Çin tibbinin üsulları ilə arıqlayacağı açıqlanıb. Çinin Changchun şəhərindəki bir xəstəxanada mü-

alicə olunan 11 yaşlı Li Hang aralarında "banka müalicəsi", atəş terapiyası və akupunkturun da olduğu müxtəlif müalicələrdən keçirildi. Nadir rast gəlinən

Prader-Villi sindromuna yaxalanan Hanq yeməkdən əl çəkə bilmir, öyrənməkdə çətinlik çəkir və sürətli kökəlmədən əziyyət çəkir. Çinin Harbin şəhərindən müalicə məqsədilə Changchundakı xəstəxanaya gətirilən balaca uşağa 3 yaşından bəri Prader-Villi sindromu diaqnozu qoyulub. Amma 4 yaş olanda onun çəkisi 43 kiloya çatıb. Bu isə onun Çindəki eyni yaşlı uşaqlarla müqayisədə iki dəfə kök olması anlamına gəlir. Balaca uşağın 10-dan artıq problemi üzə çıxıb. Bunlar arasında şişmanlıq, yüksək qan təzyiqi, qaraciyər yağlanması kimi xəstəliklər də var. Hanq ötən mart ayında 167 kiloya çatanda isə ailəsi ona diyetə tətbiq edib və idmana yazdırıb. Amma bu, hər hansı fayda verməyib. Mədəsindən də əməliyyat keçirən Hanq cərrahi müdaxilə nəticəsində 143 kiloya düşüb, amma qısa müddət sonra 150 kiloya qədər artıb. İki ay öncə xəstəxanada müalicə altına alınan Li Hangın keçən müddət ərzində 15 kilo verdiyi açıqlanıb.

QOÇ - Ünsiyyətə yətdə olduğunuz hər kəsin hörmətini qazanmağa çalışın. Kosmik durumun xeyrinə tənzimlənməsi yarımçıq işlərin həllini sürətləndirməyi tələb edir. Dinə zidd addım atmayın.

BUGA - Fəaliyyətdən daha çox qarşılıqlı münasibətlərə vaxt ayırın. Əgər deyilən istiqamətdə boşluq varsa, tələsin. Savab işlər görün. Vaxt tapıb müqəddəs ziyarətgahlara da getmək olar.

ƏKİZLƏR - Müqəddəs dinimizin ənənələrinə hörmətlə yanaşın, hamıya mərhəmət göstərin, xüsusən də sıx təmasda olduğunuz insanlara. O ki qaldı maliyyə durumuna, bu barədə narahat olmayacaqsınız.

XƏRÇƏNG - Daxili səsiniz qətiyyətli olmağı tələb edirsə, yalnız irəli atılın. Əmin olun ki, şanslar özü gəlib sizi tapacaq. Yaşlı doğmalarınızın fikirlərinə də hörmətlə yanaşın. Uzaq səfərləri təxirə salın.

ŞİR - İşgüzar sövdələşmələri başa çatdırmaq, yeni layihələri reallaşdırmaq üçün günün şanslarından istifadə edin. Amma hər bir söhbətdə qarşı tərəfi sonacan dinləyib sonra qərar verin.

QIZ - Ötən günlərin gərginliyi nahara qədər davam etsə də, təmkinli olmaqla bu müddəti itkisiz başa vura bilərsiniz. Təcrübəli insanların məsləhətlərinə qulaq asın. Ehtiyac sahiblərinə baş çəkin.

TƏRƏZİ - Ulduzlar ötən günlərdə hamıdan çox yorulduğunuz bəyan edir. Bu səbəbdən də bu günü istirahətə həsr etməyə çalışın. Əyləncə və qonaqlıqlara vaxt ayırın ki, yorulduğunuz getsin.

ƏQRƏB - Diş və ya baş ağrılarına mübtəla olmamısınızsa, günün ümumi mənzərəsi sizi qane edəcək. Məhəbbət əmilinə isə yalnız söz kimi yanaşmayın. Uzaq olmayan ünvanlara qonaq getmək olar.

OXATAN - Həmkarlarınızla davranışları məcrasından çıxarmasınız, gün ərzində hansısa qanqaraçılığınla üzləşməyəcəksiniz. Pulla bağlı narahatlığınızın da qismən səngiyəcək.

OĞLAQ - İxtiyarınızda olan bu təqvimdə fəaliyyətə ara verib tamamilə fərqli zəmində iş aparmalısınız. Məhəbbət və qohumluq əlaqələrinə də vaxt ayırın. Gün ərzində maraqlı tanışlıqlar da gözəlinir.

SUTÖKƏN - Daxili stresslərinizin çoxalması ətrafda olan hər şeyə narazılığınızı artırır. Amma bunun yaxşı sonu olmadığı üçün bir qədər genişrəklili olun. Ümidinizi insanlara deyil, Allaha bağlayın.

BALİQLAR - Təxminən saat 13-ə qədər praktiki cəhətdən hər hansı yenilik gözənilməsə də, sonrakı müddətdə vəziyyətin tam fərqli olacağına inanma bilərsiniz. Ürəyinizdəki şübhələri qovun.

Unutmayın, Tanrı ulduzlardan daha yüksəkdə durur!

Gündə 3 stəkan qəhvə için, yaddaş probleminiz olmasın

Alimlərə görə, gündə 3 stəkan qəhvə içmək yaddaşsızlıq riskini azaldır. Türkiyənin "Milliyyət" qəzetinin xəbərinə görə, ölçülü miqdarda qəhvə içmək beyində alzheimerə bağlı zərərli toksinlərin yaranmasına mane olur. Mütəxəssislər illərdir qəhvənin sağlamlığa ziyanlı olub olmadığını araşdırırlar. Bu yaxınlarda aparılan bir araşdırma isə sübut edib ki, qəhvə hamilə qadınların uşaqlarını itirməsinə və infarktlara səbəb olur. Bundan başqa, anksiyete, mədə yanması və menapozda görülən istilənmə hissi də kofe ucubandan baş verir. Amma yeni araşdırma digər bütün araşdırmaları da təhlil edərək, yeni bir nəticə ortaya çıxarıb. Bununla paralel, Avropanın ən böyük 6 qəhvə şirkətinin analizinə görə, qəhvə parkinson və digər nevroloji xəstəliklərin də qarşısını alır.



Səhifəni hazırladı: SELCAN

Təsisçi: Rauf ARİFOĞLU
Baş redaktorun birinci müavini:
Azər AYGAN

e-mail adres: yenimusavat@mail.ru

Ünvan: Bakı şəhəri,
R.Rüstəmov küçəsi

2528-ci məhəllə ev 44/d

Tel: 520 01 23 (24, 25, 26, 27, 28)

Redaktor:
Elsad MƏMMƏDLİ

Lisensiya N: B 114
SAYI: 5.100

"Yeni Musavat"ın kompüter mərkəzində yığılıb, səhifələnib, "Azərbaycan" nəşriyyatında çap edilib. Əlyazmalar geri qaytarılmır. Müəlliflərlə redaksiyanın mövqeyi uyğun gəlməyə bilər.